

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 120 (5840) 6 iyul 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev Bakının Pirallahi rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib



4

Yeni Azərbaycan Partiyası
ilə Ekolojiya və
Təbii Sərvətlər Nazirliyi
arasında birgə fəaliyyət
planı imzalanıb

4

ATƏT PA-nın iclasında
Bahar Muradova erməni
nümayəndə heyatının
taktikasını ifşa edib

6

Ermənistən
prezidentinin
əleyhinə aksiya
keçirilib

6 iyul 2019-cu il

Prezident İlham Əliyev Bakının Pirallahi rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib



İyulun 5-də Pirallahi rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülen işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Pirallahi rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ilde imzaladığı sərençama əsasən yaradılıb. Sifarişçi Məcburi Köçkünlərin Sosial İnkışaf Fondu, podratçısı isə "Kristal Abşeron" MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə



və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.

Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotqaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahi rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.

Bu istiqamətdə atılan mühüm addimlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib.

Ardı Səh. 3



Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edib



Rəsmi xronika

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1589-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılara mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülli dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra həkimiyyəti orqanlarının Siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Səviyyədə qurulmasına xidmət göstərir.

Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün her cür imkan var. Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşdürlər. Sonda xatirə şəkli çəkdirildi.

möhkəmləndiyini bildirdi.

Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Mehriban Əliyeva paytaxtımızda Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə təməli qoyulan Bakı Fransız Liseyinin və hər 2 ölkənin dövlət başçılarının təşəbbüsü ilə yaradılan Azərbaycan-Fransız Universitetinin uğurla fəaliyyət göstərdiklərini qeyd etdi, humanitar sahənin ölkələrimiz və xalqlarımızın bir araya gətirilməsində böyük rol oynadığını vurğuladı. Birinci vitse-prezident Mehriban Əliyeva son vaxtlar bu istiqamətdə görülən işlərdən danışaraq, Azərbaycanın və Fransanın şəhərləri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması ölkələrimiz və xalqlarımız arasında dəyişikliklərin daha da gücləndirilməsini istəydi. Mehriban Əliyeva bir daha qonağı ölkəmizdə salamlayaraq ona uğurlu səfər arzuladı.

Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq dəyişikliklərə məsul səfəri Seqolen Ruvalın və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməyin onun üçün şərəf olduğunu bildirdi. Qonaq Mehriban Əliyevanın bu yaxınlarda Parise səfərini xatırlayaraq, bu səfəri yüksək dəyərləndirdi. Görüşdən əvvəl Bakıda Azərbaycan-Fransız Universitetinə getdiyi qeyd edən Seqolen Ruval belə layihələrin 2 ölkə arasında qurulan əməkdaşlığı təcəssüm etdiriyini vurğuladı. Görüşdə qarşılıqlı mərasimlər məsələlər müzakirə edildi.

Əvvəli-Səh-2

Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binaeqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımcı binasından məcburi köçkünlər köçürüllər. Sumqayıtdakı 1005 məcburi köçkünlər üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub. Qeyd edək ki, 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə

başlanan proses nəticəsində qəçmiş və məcburi köçkünlər üçün in迪yedək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonundan 58 min 223 ailə və ya 300 minə yaxın qəçmiş və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkünlər ailəsi yeni mənzillərə köçürüllər. 2019-

cu ilin birinci rübündə isə 2.227 məcburi köçkünlərin ailəsi yeni mənzillərə təmin olunub.

Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 220 şagird yerlidir. Yüksək şəraitli ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait ya-

radılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqleyir ki, bu sahə dövlət siyasetinin mühüm principləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşdırıb, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək

Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə əlaqələr uğurla inkişaf edir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın Arktika və Antarktika məsələləri üzrə beynəlxalq dəyişikliklərə məsul səfəri ilə görüşüb



Iyulun 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizə gələn Fransa Respublikasının Arktika və Antarktika məsələləri üzrə beynəlxalq dəyişikliklərə məsul səfəri, səbiq ekologiya, dayanıqlı inkişaf və energetika naziri xanım Seqolen Ruval ilə görüşü olub.

AZERTAC xəber verir ki, əvvəlcə birgə foto çəkdirildi.

Birinci vitse-prezident Mehriban Əliyeva Seqolen Ruvalın ölkəmizə səfərinin uğurlu keçcəyinə əminləşməni ifadə etdi. Birinci vitse-prezident Azərbaycanla Fransa arasında bir çox sahələr üzrə əlaqələrin inkişaf etdiriyini məmənnuluqla qeyd etdi, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğuladı. Mehriban Əliyeva ötən

il Prezident İlham Əliyevin, bu il isə özünün Fransaya səfərinin, aparılan dəyişikliklərin, imzalanan sənədlərin siyasi əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi dəyişdirildi.

İqtisadi sahədə də əməkdaşlığın uğurla inkişaf etdiriyini deyən Birinci vitse-prezident bu istiqamətdə yaxşı potensialın mövcudluğunu qeyd etdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Cənubi Qafqazda

Fransanın ən böyük ticarət tərefədarlığı və ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika var. "Xoş hələr ki, ənənəvi tərəfdəşlik sahəsi olan enerji əməkdaşlığı ilə yanaşı, qeyri-neft sektorunda da əməkdaşlıq genişləndir", - deyən Birinci vitse-prezident bir sira Fransanın şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətini qeyd etdi, yüksək texnologiyalar, nəqliyyat, şərabçılıq kimi sahələrdə əlaqələrin

6 iyul 2019-cu il

Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə fəaliyyət planı imzalanıb



Dünyada ətraf mühitin qorunmasının global probleme çevrildiyini deyən Baş nazirin müavini bu məsələnin hər zaman aktual olduğunu diqqətə çatdırıb. Əli Əhmədov BMT səviyyəsində bu qlobal məsələyə dair tədbirlərin həyata keçirildiyini söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin siyasetində ölkəmizdə ekoloji tarazlığın təmin olunmasının, ətraf mühitin qorunmasının, yaşıllıq zolaqlarının salınmasının və digər ekoloji məsələlərin prioritet olduğunu vurğulayıb.

Əli Əhmədov onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının ekoloji mahiyyət kəsb edən layihələrinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər zaman dəstək verib. "Biz bu istiqamətdəki layihələrimizi birgə əməkdaşlıq şəraitində həyata keçirmişik" - deyən, YAP Sədrinin müavini buna nümunə olaraq partiya tərəfindən "700 min ağac

ekək" layihəsini xatırladıb. Onun sözlərinə görə, bu layihə çərçivəsində Bakı şəhərində böyük yaşıllıqların işləri həyata keçirildi. Eyni zamanda, YAP-in yerli strukturları bölgələrdə ağacəkmə aksiyaları reallaşdırıblar. Bu layihənin reallaşmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi partiyaya böyük dəstək verib.

Əli Əhmədovun fikrincə, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planı qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək. Onun sözlərinə görə, fəaliyyət planı çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. YAP Sədrinin müavini qeyd edib ki, hər bir vətəndaş ətraf mühitin qorunmasında iştirak etməlidir. Çünkü ekologiyanın təmizliyi həyatı əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbay-



İyulun 5-də Yeni Azərbaycan Partiyasının icra katibliyində Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planının təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıkış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ekoloji mahiyyət kəsb edən layihələr həyata keçirib. Partiya tərəfindən ağacəkmə aksiyalarının keçirildiyini deyən Əli Əhmədovun sözlərinə görə, ölkəmizdə yaşıllıqların salınması prosesində YAP üzvləri fəal şəkildə iştirak ediblər.



can Partiyası ilə əməkdaşlıqdan məmənluğunu ifadə edib. M.Babayev bildirib ki, ətraf mühitin qorunması dövlət siyasetinin prioritətlərində biridir və Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır.

Yeni Azərbaycan Partiyasının böyük potensiala sahib olduğunu deyən nazir qeyd edib ki, müxtəlif ekoloji layihələrin həyata keçirilməsində partiyanın potensialından istifadə olunması yüksək nəticələr verir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planı böyük əhəmiyyət kəsb edir. M.Babayev birgə fəaliyyət planının uzun müddət davam edəcəyinə ümidi var olduğunu bildirib.

Sonda Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev birgə fəaliyyət planını imzalayıblar.

Van Çünqan: "Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinin vacib tərəfdasıdır"



Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinin vacib tərəfdasıdır. AZƏRTAC xəber verir ki, bu barədə Çinin Azərbaycandakı səfirliyinin ticaret və iqtisadi məsələlər üzrə müşaviri Van Çünqan deyib. O qeyd edib ki, energetika, ticarət, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq daimi genişlənir. Bugünkü forum iki ölkə arasında elaqelərə töhfə verəcək. Çin rəsmisi, həmçinin Azərbaycanın iş adamlarını Çinə ixrac sərgisində iştiraka dəvət edib.



Kiriakos Hadjiyanni komitə üzvlərinə müräciət edərək ayrı-seçkilik, insan alveri, edam cəzası, insan hüquqları və əsas azadlıqlar

məsələlərinə toxunub.

Komite üzrə digər həmkarları ile yanaşı çıkış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova hazırlanın sənədə görə məruzəçi təşəkkürünü bildirib. O qeyd edib: "Biz unutmamalıq ki, heç bir haqlar başqalarının hüquqlarının pozulması üzərində həyata keçirilə bilməz. Münaqişə zonasında yaşamış insanlar orada yaşamağa davam edən insanlarla bərabər hüquqlara malikdirlər. Buna müvafiq olaraq, Dalıq Qarabağdan və Azərbaycanın ona bitişik yeddi rayonundan didərgin salınmış Azərbaycan icmasının təmsilçiləri hazırda orada yaşayan ermənilərlə eyni hüquqlara malikdirlər". Milli Məclisin vitse-spikeri Ermənistən nümayəndəlerinin müxtəlif beynəlxalq tədbirlərdə təcavüz faktını, onların ölkəsi tərəfindən Azərbaycan ərazilərinin besdəbir hissəsinin işğal olunmasını və erməni tərəfinin törətdiyi hərbi cinayətləri dəfələrlə örtbasdır etməyə cəhd göstərdiklərini həmkarlarının diqqətine çatdırıb.

ATƏT PA-nın iclasında Bahar Muradova erməni nümayəndə heyətinin taktikasını ifşa edib

Bu dəqiqələrdə Lüksemburqdə İşveçə nümayənde heyətinin başçısı Marqareta Kiner Nellenin sədriyi ilə ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclası keçirilir. İclasın içinde Milli Məclisin vitse-spikeri, ölkə parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. AZƏRTAC xəber verir ki, məruzəçi və qətnamənin müəllifi, Kiprden olan deputat

Hikmət Hacıyev: Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artır

Azərbaycanın xarici diplomatik nümayəndəliklərinin təmsilçilərinin sayı artır. Bunu Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları "Azərbaycan diplomatiyası" adlı elektron resursun təqdimat mərasimi zamanı deyib.



O bildirib ki, Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artmaqdadır: "Bu da xarici siyasetimizin coğrafiyasının genişləməsinin bariz nümunəsidir. Bu gün Azərbaycan diplomatiyası dövlət baş-

çısı tərəfindən qoyulan tapşırıqları qətiyyətlə, ezmələ, sədaqətlə yerinə yetirir. Diplomatlarımız ictimai-siyasi vəziyyəti ağır olan ölkələrdə ölkəmizi la-yiqince təmsil edirlər. Sevindirici haldır ki, onların sırasında gənclər, həmçinin qadınların sayı artır. ADA Universitetinin məzunları Xarici İşlər Nazirliyində, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışırlar".

Tədbirdə, həmçinin məlumat verilib ki, Azərbaycan 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir. Azərbaycanın 59 ölkədə səfirlüyü, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyətdədir.

Seymur Orucov: Yeni Azərbaycan Partiyası tərəfindən hər zaman sosial aksiyalar reallaşdırılır

"**Y**eni Azərbaycan Partiyası daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir". Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən hər zaman sosial aksiyalar reallaşdırılır. Onun sözlərinə görə, partiyamızın gənc üzvləri də bu aksiyalarda fəal iştirak edirlər. YAP Gənclər Birliyinin reallaşdırıldığı aztəminatlı ailələr qayıq aksiyası da dövlətimizin və partiyamızın sosial siyasetini özündə ifadə edir.

Hökumətin və partyanın həyata keçirdiyi sosial siyasetin insanlara qayğını özündə əks etdirdiyini deyən YAP Gənclər Birliyinin sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasetin esas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifade edilsin. O cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır. "Bəle tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasetinə, Birinci vitse-prezident, Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım



Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır" - deyə, S.Orucov vurğulayıb.

Ziyafət Əsgərov AŞPA Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəcisi ilə görüşüb



İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov AŞPA Monitoring Komitəsinin Azərbaycan üzrə həmməruzəcisi Stefan Şennakla görüşüb. AZƏRTAC xəbər verir ki, birinci vitse-spiker Milli Məclisin AŞPA ilə münasibətlərin inkişaf etdirilməsinə, hər iki tərəf üçün faydalı olan əməkdaşlığın dərinləşməsinə önəm verdiyini deyib. Bildirib ki, bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır və tərəflərin maraqlarına cavab vermelidir.

Ziyafət Əsgərov qeyd edib ki, nümayəndə heyətimizin üzvləri qurumun tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini çatdırırlar. O, AŞPA Monitoring Komitəsinin həm-

yi məlumatları öz hesabatında obyektiv şəkildə dəyərləndirəcəyinə ümidi-var olduğunu qeyd edib.

Milli Məclis Sədrinin birinci müavini Azərbaycanda son zamanlar uğurla həyata keçirilen sosial-iqtisadi, hüquqi islahatlar, bu proseslərin parlament tərəfindən dəstəklənməsi barədə məlumat verib. Vurğulanıb ki, müasir dövrün tələblərinə uyğun olaraq ölkənin qanunvericilik bazası tekmilləşdirilir.

Görüşdə ölkəmizin fəal iştirak etdiyi enerji layihələri barədə səhbat açılıb və bunun dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsində, beynəlxalq səviyyədə nüfuzunun daha da artmasında böyük rol oynadığı bir dəqiqətə çatdırılıb.

AŞPA Monitoring Komitəsinin həmməruzəcisi Stefan Şennak ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən danışıb. Qonaq bildirib ki, səfərin məqsədi ölkədəki vəziyyətle yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaqdır. S.Şennak təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyib. Səhbat zamanı tərəflər demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin edilmesi, regional münaqışlər və onların həlli yolları, bir sıra digər aktual məsələlər barədə fikirlərini bölüşüb.

"Ağacların kəsilməsinə münasibətim kifayət qədər kəskindir"



"**A**ğacların kəsilməsinə bir vətəndaş kimi münasibətim kifayət qədər kəskindir". SİA-nın verdiyi məlumatə görə, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov

jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələlə bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib. O bildirib ki, Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və dəhə ağır tədbirlərin görülməsi nəzərdə tutulur: "Müvafiq qurumalar öz üzərlərinə düşən vezifələri və öhdəlikləri ləyiqincə yerinə yetirməlidirlər ki, ağacların kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri açıldıqca, müəssisələr işə salındıqca əlavə yerlər lazımlı olur. Amma təbii ki, bunların heç biri ağacların kəsilməsi hesabına olmamalıdır. Çünkü bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımdır. Hazırda geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin".

YAP GB-nın Ümumrespublika müşavirəsinin vaxtı bəlli oldu

"**Y**eni Azərbaycan Partiyası Gənclər Birliyinin bütün şəhər və rayonlarının hesabat-seçki konfransında bir rayon istisna olmaqla digərlərində YAP GB-nın yeni sədrləri seçilib".



Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib. YAP İcra katibi müavinin sözlerinə görə, 61 rayonda YAP GB-nın yeni sədrləri seçilib: "Bu ilin sonuna kimi isə Ümumrespublika YAP GB-nın müşaviri və yeni tərkibinin seçilməsi gözlənilir".

"ABŞ-Azərbaycan əməkdaşlığı avropalı istehlakçılara yeni mənbədən qazın çatdırılması məqsədinə töhfə verir"

Energetika naziri Pərviz Şahbazov "Xəzər Siyaset Mərkəzi"nin idare heyətinin üzvü Robert Sekuta ile görüşüb. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Xəzər regionu ətrafında vəziyyət, qlobal miqyasda enerji sektorunda müşahidə olunan tendensiyalar, eləcə də yeni texnologiyalar və rəqəmsallaşmanın təsirləri ilə bağlı məsələlər müzakirə edilib. Səhbat zamanı Xəzər regionunun enerji və neqliyyat layihələri ilə ineqrasiya prosesində rolundan bəhs olunub. "OPEC plus" formatında neft bazarının tənzimlənməsi prosesi, Cənub Qaz Dəhlizli layihəsinin icra vəziyyəti və Azərbaycanın energetika sektorunda islahatlara dair hədəfləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir ABŞ-in Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinə dəstəyi yüksək qiymətləndirib. Nazir bu əməkdaşlığın avropalı istehlakçılara tezliklə yeni mənbədən qazın çatdırılması və mənbələrin şaxələndirilməsi məqsədine töhfə verdiyini deyib. O, həmçinin hazırda bərpəolunan enerji sahəsində və energetika sektorunun liberallaşması istiqamətində qarşıda duran vəzifələr və görülən işlər barədə də ətraflı məlumat verib.

6 iyul 2019-cu il

Azay Quliyev: "ATƏT ərazisindəki uzanan münaqişələrin həllində ikili yanaşma yolverilməzdır"

ATƏT Parlament Assambleya-sının Lüksemburqda davam edən 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclası keçirilib. Milli Məclisin deputati, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev adıçəkilən Komitənin məruzəcisi İrlandiyalı deputat Alen Farrellin hazırladığı hesabatın və qətnamə layihəsinin müzakirəsində çıxış edib.

ATƏT PA-nın vitse-prezidenti diqqəti sözügedən qətnamə layihəsinin 10-cu bəndinə, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan Azərbaycanın Dağılıq Qarabağ bölgəsi və 7 ətraf rayonundakı münaqişənin adı ilə bağlı mesləyə çəkib.

A.Quliyev Farrellin hazırladığı hesabatda əksini tapan Azərbaycanın Dağılıq Qarabağ bölgəsi ve yeddi ətraf rayonunu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıł, Qubadlı və Zəngilanı ehata edən münaqişə de daxil olmaqla, ATƏT ərazisindəki uzanan münaqişələrin həll edilməsinə regionda davamlı sülh və inkişafın bərqərar olunması üçün əsas şərtlərdən olması fikrini yüksək qiymətləndirib:

"Bu münaqişənin həlli bazasını BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi və ATƏT PA bayannamelerinin təşkil etdiyinə dair məruzəcinin principial mövqeyi-



ni bölüşürəm. Ümumiyyətlə, ATƏT-ə üzv olan dövlətlərin ərazisindəki bütün münaqişələrin həlli məsələsi istisnasız olaraq ATƏT və onun Parlament Assambleyasının gündəliyinin prioritətləri sırasında olmalıdır.

Bununla bərabər, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddəli münaqişələre münasibətdə bərabər və qəti şəkildə tətbiq edilmelidir.

Bu məsləyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır. Xatırlatmaq istərdim ki, bu münaqişəyə dair belə formatda istinad BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə də tam uyğunluq təşkil edir".

ATƏT PA-nın vitse-prezidenti Qətnamə layihəsində istisna olaraq Azərbaycanın Dağılıq Qarabağ bölgəsi və 7 ayrı rayonundakı münaqişənin adının dəyişdirilməsinin

qəbul edilməz olduğunu və heç bir halda Ermənistən və Azərbaycan arasında sülhün bərqərar olunması və tərəflərin yaxınlaşması məqsədlərinə xidmet etmədiyini vurgulayıb.

Azay Quliyev mövqeyini əsaslandırmak üçün deputatların diqqətini 3 məsələyə çəkib:

"Birinci, adın ilkin variantı ATƏT-in Azərbaycan Respublikasının Dağılıq Qarabağ regionundakı münaqişəyə dair 1992-ci ildə qəbul etdiyi qərarına və münaqişənin adını "Azərbaycan Respublikasının Dağılıq Qarabağ regionunda və onun ətrafında münaqişə" kimi göstərən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğundur. İkinci, 1992-ci ilin mayından 1993-cü ilin dekabrına qədərki dövrə Ermənistən-Azərbaycan münaqişəsi Dağılıq Qarabağ bölgəsi ətrafında yerləşən yeddi rayonu da əhatə edərək geniş miqyaslı müharibəyə çevrilib. Azərbaycan rayonlarının işğalından sonra BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağılıq Qarabağ bölgəsi və ətrafindəki vəziyyətlə bağlı narahatlıq ifadə edən qətnamələr qəbul etmiş, Azərbaycan ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-sərttsiz və tamamilə çıxarılmamasını tələb etmişdir. Bunların hamısı gözərdi edilməsi mümkün olmayan faktlardır.

Beləliklə, 1993-cü ildən etibarən biz bu münaqişəni yalnız Dağılıq Qarabağ münaqi-

şəsi adlandıra bilmərik, ona görə ki bu münaqişə bölgənin hüdudlarından kənara çıxmışdır və bununla da, işğal edilən və münaqişədən zərər çəkən ərazilərin sahəsi və əhalisi Dağılıq Qarabağdan bir neçə dəfə çox olmuşdur.

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, zorla doğma torpaqlarını tərk etməli olmuş azərbaycanlılarla birləşdə Dağılıq Qarabağ bölgəsi əhalisinin sayı 180 min, ərazisi isə 4,4 min km² təşkil etdiyi halda, adını çəkilən 7 rayonun əhalisinin sayı 850 min, ərazisi isə 11 min km² təşkil edir.

Üçüncüsü, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasinin qətnamələri, eləcə də ATƏT-in qərarlarında təsbit olunduğu kimi, Dağılıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal müvəqqəti bir haldə və suverenliyin ötürülməsini gətirib çıxara bilməz".

A.Quliyev deyib ki, Assambleya üzvləri regional təşkilat olan ATƏT PA-nın icrası məcburi və hüquqi baxımdan mütləq olan Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini tam və qeyd-sərttsiz olaraq həyata keçirilməsini təşviq etməli olduğunu xatırlatmaq ehtiyac yoxdur: "Bu baxımdan ümidi edirəm ki, siz 10-cu maddənin ilkin redaksiyini dəstəkləyecəksiniz. Biz Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazilərindəki uzanan münaqişələrin həllində hər hansı bir istisna və ya ikili yanaşmaya yol verə bilmərik".

Azərbaycan-Peru münasibətlərinin inkişafi məsələləri müzakirə olunub



beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov Azərbaycanın Sakit okean Alyansına (SOA) müşahidəçi üzv qəbul edilməsinə verdiyi dəstəye görə həmkarına təşəkkürünü bildirib. O, ölkəmizin Alyans ilə əməkdaşlıqda maraqlı olduğunu deyib və təşkilat çərçivəsində yaradılmış imkanlardan yararlanaraq SOA-nın Asiya ölkələri ilə ticaret əməkdaşlığından fəal iştirak imkanlarının olduğunu diqqətə çatdırıb. Görüş zamanı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətində SOA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ermənistən nümayəndə heyəti hələ də ağı qaradan ayırmağı bacarmır

Lüksemburqda, ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclasında ermənistənli deputat Ani Samsonyan bu yaxınlarda UEFA Kubokunun finalının Ermənistən tərəfində siyasişdirilməsi cəhdini tamamilə yersiz nümunə gətirməklə, "idmandan insan hüquqları" məsələsini qaldırıb. Xatırladaq ki, Yerevanda işlənib hazırlanmış ssenariyə görə erməni mənşəli futbolçu Henrix Mxitaryan UEFA Kubokunun finalında iştirak etməkdən boyun qaçırıb. AZƏRTAC xəbər verir ki, deputat əsəbi şəkildə çıxış etdiyi üçün tədbirin moderatoru, İsveçrə nümayəndə heyətinin başçısı Margaret Kiner Hellen erməni iştirakçısını reglamente hörmət etməyə çağırırmalı olub. Kağızdan anlaşılmaz ingilis dilində oxunan bu dəlaşiq çıxış, yəqin ki, yalnız erməni deputatin özünə aydın olub. Bu mövzu Ermənistən nümayəndə heyətinin üzvlərindən başqa zalda oturanların heç birində nəinki maraqlı oynamayıb, hətta onlara aydın olmayıb.



Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peruya işgüzar səfəri çərçivəsində bir sıra ikitərəflı görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Elmar Məmmədyarovun Perunun Xarici İşlər naziri Nestor Popolizio Bardales ilə görüşündə Azərbaycan-Peru münasibətlərinin inkişafi, regional məsələlər və

Ermənistən prezidentinin əleyhinə aksiya keçirilib



Konstitusiya Günü münasibəti ilə ermənilər aksiya keçiriblər və bu aksiyanın iştirakçıları Armen Sarkisyanın şəkli olan şər partladılar. SIA Ermənistana məxsus panorama.am saytında yayımlanan məlumatla istinadən xəbər verir ki, Ermənistən Respublikasının Konstitusiya Günü münasibətə, AntiFake.am və "Vətəndaş şübü" ictimai təşkilatı Ermənistən Respublikası Prezidentinin iqamətgahı qarşısında "kontitusiya riyət edin" lozunu ilə aksiya keçiriblər. Bagramyan küçəsi 1 ünvanından start götürən aksiya iştirakçıları sonra Prezident iqamətgahı istiqamətində hərəkətə başlayıblar.

"Bu aksiyanın məqsədi, əsas vəzifəsi Konstitusiya riyət etmək olan prezident Armen Sarkisyanın, vəzifəli şəxslərin qanun pozuntularına nəinki göz yummazı, hətta özünün şəxslən Konstitusiyanı pozmasına Ermənistən Respublikanın vətəndaşlarının diqqətini cəlb etməkdən ibarətdir", deyə "Vətəndaş şübü" ictimai təşkilatının sedri Narek Samsonyan qeyd edib.

ATƏT PA-nın sessiyasında qətnamə layihəsindəki "erməni soyqırımı" maddəsi yersiz adlandırılub

Lüksemburqda keçirilən ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclasında sixış edən rusiyali deputat Aleksey Kornienko məruzəci və sənədin müəllifi, Kiprənən deputat Kiriakos Hadjiyanninin təklif etdiyi qətnamə layihəsini təqnid edib. O, sənədin layihəsine daxil

edilmiş "erməni soyqırımı" maddəsini "yersiz" adlandırıb. AZƏRTAC xəbər verir ki, onun ardından çıxış edən türkiyəli deputat Kamil Aydın da bu maddənin əleyhinə çıxış edib. O, "soyqırımı" termininin 100 il əvvəl baş vermiş hadisələrə uyğun gelmədiyini xatırladıb və onu layihədən çıxarmağı təklif edib.

Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqi sahəsində işlər başa çatdırılıb



İyulun 5-də Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov tədbirdə iştirak edib.

Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Ramidə Rüstəmova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək deyib: "Naxçıvan Muxtar Respublikasının digər yaşayış məntəqələrində olduğu kimi, Kəngərli rayonunda da bütün sahələr inkişaf etdirilir. Görülən işlər səhiyyə xidmətinin də hərətəfli təşkilinə imkan verir. Rayon mərkəzi xəstəxanası yenidən qurulub, müasir tibbi avadanlıqlarla təchiz olunub. İcbari tibbi siğortanın tətbiqi də bu tədbirlərin davamı kimi həm səhiyyə işçiləri, həm də sakinlər tərefindən minnətdarlıqla qarşılanır".

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Kadər hazırlığının aparılması, səhiyyə müəssisələrindən ən müasir tibbi avadanlıqların quraşdırılması, yeni texnologiyaların tətbiqi mürekkeb cərrahi əməliyyatların, eləcə də bütün müayinə və müalicələrin muxtar respublikada aparılmasına imkan verir.

Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi siğortanın tətbiqidir. Sədərək və Şərur rayonlarından sonra 2019-cu ilin yanvar ayından Kəngərli rayonunda da icbari tibbi siğortanın tətbiqinə başlanıllıb və işlər uğurla başa çatdırılıb. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə min-

nətdarlıq edib, qarşıya qoyulan vəzifələrin icrasında daha səyələ çalışacaqlarına söz verib.

İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatları icbari tibbi siğortanın tətbiqinə geniş imkanlar yaradıb. Hazırda muxtar respublikada icbari tibbi siğortanın baza zərfine 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapik, 600 stasionar və 123 həyatı vacib tibbi xidmet daxildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamına uyğun olaraq 2017-ci ilin iyulun 1-dən Sədərək rayonunda, 2019-cu ilin iyulun 1-dən isə Şərur rayonunda icbari tibbi siğortanın tətbiqinə başlanıb. Ötən dövrə Sədərək rayonunda yaşayan əhali tərefindən tibb müəssisələrinə 17 min 826, iyunun 1-də isə Şərur rayon əhalisi tərefindən tibb müəssisələrinə 3463 müraciet olub. İcbari tibbi siğortanın əhatə dairesinin genişləndirilərək Kəngərli rayonunda da tətbiqi ilə birləşdikdə ümumilikdə muxtar respublikada üzrə 165 min 76 nəfər sakinə göstərilən 1525 adda tibbi xidmətin maliyyələşməsi agentlik tərefindən aparılacaqdır. Samiq Sadıxov muxtar respublikada icbari tibbi siğortanın tətbiqi sahəsində yaradılan şəraite görə Ali Məclisin Sədrinə kollektiv adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqi sahəsində işlərin başa çatması münasibətlə kollektivi və sakinləri təbrik edərək deyib: Kəngərli Rayon Mərkəzi Xəstəxanası lazım olan tibbi avadanlıqlarla təmin olunmuş, icbari tibbi siğortanın tətbiqi ilə bağlı qeydiyyat işləri başa çatdırılmışdır. Bu gün Kəngərli Rayon Mərkəzi Xəstəxanası icbari tibbi siğortanın həyata keçirilməsinə tam hazırlıdır. Rayonda 32 min-dən artıq əhali yaşayır. Rayon Mərkəzi Xəstəxanası, 5 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi fəaliyyət göstərir, səhiyyə müəssisələrində 171 nəfərlik tibbi heyət və

texniki işçi çalışır. Yaradılan şəraitin nəticəsidir ki, Kəngərli rayonunda tibbi siğortanın baza zərfine daxil olan 1525 tibbi xidmətdən 400-e yaxını həyata keçiriləcəkdir. Digər tibbi xidmətlər isə Şərur rayonunda və muxtar respublikanın paytaxtı Naxçıvan şəhərindəki xəstəxanalarда həyata keçiriləcəkdir. Bütün bunlar dövlətin insanlara göstərdiyi qayğının daha bir nümunəsidir.

Qeyd olunub ki, ölkəmizdə icbari tibbi siğortanın tətbiqi sahəsində görməlidirlər.

Ali Məclisin Sədri deyib: İcbari tibbi siğorta vacib sahədir. Çünkü səhiyyə müəssisələrinə müraciət edən insanlar lazımi səviyyədə tibbi xidmet almadiqda xarici ölkələrə üz tuturlar. Bu da ölkəmizin imicinə mənfi təsir göstərir, eyni zamanda, maliyyə vesaitləri xaricə axır. Lakin icbari tibbi siğortanın tətbiqi insanlar keyfiyyəti tibbi xidmətle təmin olunmasına imkan verəcəkdir. Kəngərli rayonunda da icbari tibbi siğortanın tətbiqi üçün dövlətimiz tərəfindən vesait ayrılmış, müasir tibbi avadanlıqlar alınaraq quraşdırılmışdır. Artıq muxtar respublikanın üç rayonunda icbari tibbi siğorta uğurla tətbiq olunacaqdır. Ali Məclisin Sədri kollektivi bir daha tebrik edib, Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqi sahəsində gö-

Kəngərli Rayon Mərkəzi Xəstəxanasının qeydiyyat bölməsi, agentliyin qeydiyyat məntəqəsi, qəbul həkim, Təcili tibbi yardım şöbəsi, ikinci mərtəbədə doğuş zalı, laboratoriya, göz kabinəsi və əməliyyat bloku yerləşir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə portativ süni tənəffüs aparıcı, 2 inyeksiya pompası, 2 infuziya pompası, pulsoksimetr, oftalmoloji proyektor, dioptrimetr, keratorefraktometr, avtonometr, 1 dest rəng duyğusu təyini testləri, Doğum və ginekoloji şöbəsinə transport küvez, açıq küvez, dölnür ürək döyüntüsünü müəyyən etmək üçün portativ fetal döpper, eləcə də laboratoriya üçün koagulogram aparıcı alınıb.

Xəstəxananın həkimi Coşqun Babayev deyib: "Dünyanın bir çox ölkələrində kurslarda olur. Lakin əminlikle demək olar ki, bu gün muxtar respublikanın səhiyyə müəssisələrində quraşdırılan avadanlıqlar, tibbi xidmətin təşkili üçün yaradılan şərait nümunə gücündədir. Qarşımızda duran vəzifə mövcud imkanlardan səmərəli istifadə edərək əhaliyə nümunəvi xidmet göstərməkdir". Kəngərli Rayon Mərkəzi Xəstəxanasına yeni təcili tibbi yardım avtomobili təqdim olunub.

Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

İyulun 5-də Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyəti üzrə məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov çıxış edərək deyib ki, Kəngərli rayonunda icbari tibbi siğortaya kecidələ bağlı bütün işlər başa çatdırılmışdır. Ona görə də bu il avqustan 1-dən etibarən Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqinə başlanımlı, həkim və tibb işçilərinin əməkhaqları artırılmalıdır. Əhali arasında maarifləndirmə işləri aparılmalı, sakinlərə icbari tibbi siğortanın əhəmiyyəti barede məlumat verilməlidir. Muxtar respublikada icbari tibbi siğortanın tətbiq olunacağı növbəti yaşayış məntəqəsi Şahbuz rayonudur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən Şahbuz rayonunda məlumatlar toplanılmalı, icbari tibbi siğortanın tətbiqi sahəsində işlərə başlanımlı və ilin sonuna qədər başa çatdırılmalıdır. "Müalicənin əsasını düzgün müayinə təşkil edir", - deyən Ali Məclisin Sədri Kəngərli rayonunda da müayinə və müalicələrin düzgün aparılacağına əminliyini bildirib, həkimlərin muxtar respublikanın səhiyyə müəssisələrində kurslara göndərilməsi, eyni zamanda, rayon mərkəzi xəstəxanasına həkimlərin ezam olunması barede müvafiq tapşırıqlar verib.



bi siğortanın tətbiqinə başlanılib. Hazırda bu vacib sahənin maddi-texniki bazasının möhkəmləndirməsi üçün tədbirlər görülür, müasir avadanlıqlar alınıb getirilir. Yeni tibbi avadanlıqlar müasir həkimlərin formalasmasına, həmin avadanlıqlardan düzgün istifadə isə müayinə və müalicənin dəqiq aparılmasına imkan verir. Eyni zamanda, Kəngərli rayonunda icbari tibbi siğortanın tətbiqi nəticəsində həkim və tibb işçilərinin əməkhaqları da artırılacaqdır. Ona görə də səhiyyə sahəsində çalışanlar daim öz üzərlərində işləməli, həkimlər yeni alınmış tibbi avadanlıqları öyrənməli və düzgün tətbiq etməli, muxtar respublikada icbari tibbi siğortanın həyata keçirilməsinə öz töhfələrini rülen işlərlə maraqlanıb.

Məlumat verilib ki, icbari tibbi siğortaya kecidələ əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasında yenidənqurma işləri aparılıb. Xəstəxanada və ambulatorialarda 27 kompüter quraşdırılıb, fiberoptik xətt çəkilərək sürətli internet təminatı yaradılıb, mərkəzi server və "Səhiyyə informasiya idarəetmə sistemi" qurulub, agentliyin qeydiyyat məntəqəsi yaradılıb. Bu da imkan verəcədir ki, hər bir həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin. Həmin məlumatları icbari tibbi siğortanın tətbiq olunduğu digər səhiyyə müəssisələrində, eləcə də agentlikdə izləmək mümkündür.


Binanın birinci mərtəbəsində

Akdamar həqiqətləri

Yaxud “erməni kilsəsi” yalani ifşa olunur

Bir bu eksiki: Akhtamar'ıda sahiplendiler

Azerbaycan Diaspora Merkezi Başkanı Ağayev ve ASİMDER Genel Başkanı Gülbey, Akhtamar Adası'ndaki Surp Haç Ermeni Kilisesi'ni ziyaret etti. Ağayev ve Gülbey, Kilise'nin Hıristiyan Türkler'e ait olduğunu iddia ettiler.



15'TE

Bu yaxılarda Azərbaycandan olan nümayəndə heyətinin Vanda yerləşən və xristian türklərə məxsus tarixi Akdamar kilsəsini ziyarət etmələri istər Türkiyədə yaşayış erməniləri, istərsə də bütövlükdə, erməni lobbisinin bu yönələ yalanlar tirajlayan mətbu orqanlarını ciddi şəkildə narahat edib. Belə ki, elə Türkiyədə nəşr edilən “Agos” erməni qəzeti bu narahatlığını gizlədə bilməyib. Manşetə çıxardıqları yazılarında, etiraf etməli olublar ki, “Nəhayət, türklər Akdamara da sahib çıxdılar”. Çünkü Akdamarla bağlı həqiqətlər - bu tarixi ibadətgah məkanının xristian (qıpçaq) türklərinə məxsusluğu bütün faktlara özünü sübuta yetirib. Hətta qeyd etmək yerinə düşərdi ki, Akdamar kilsəsinin xristian türklərinə məxsusluğu barədə ABŞ-in “oreignpolicynews.org” informasiya portalının araşdırmaçı-jurnalisti Peter Tase 30.06.2015-ci ildə yazı da dərc edib. Həmin yazının mətni isə, 07.07.2015-ci ildə “serqqapisi.az” (“Şərq Qapısı” qəzetinin elektron variantında) dərc olunub.

Onlardan biri Roma imperiyasına məxsus olan və Trabzon şəhərində yerləşən Sumela kilsəsi, ikincisi isə, Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Akdamar kilsəsi- dir

“SƏS” qəzeti, oxucularımızın da marağını nəzərə alaraq, həmin yazışdan bir neçə mühüm məqamları və tarixi həqiqətləri diqqətə çatdırırıq.

“2015-ci il iyun ayının əvvəllerində Naxçıvan Muxtar Respublikasında yaşayış azərbaycanlı jurnalist Həsən Paşalı ile uzun səhbətim oldu. Bu müsahibənin mövzusu Azərbaycanın mədəni dəyərləri, dini memarlıq abidələri, Türkiyə və Xəzər denizi regionu ilə bağlı idi. Müzakirə etdiyimiz abidələr arasında erməni tarixçilər tərəfindən onlara aid edilməsi iddia edilən Akdamar kilsəsi var idi” deyə yazan amerikalı jurnalist H.Paşalıya istinadən yazdıqına görə, tarixi faktlar sübut edir ki, Akdamar abidəsi xristianlığı qəbul etmiş qıpçaq türklərinə aiddir: “Həliyədə, bu regionun mədəni və tarixi həyatı ilə bağlı yanlış məlumatlar vardi. Bu mədəni-tarixi uyğunsuzluqların arxasında siyasi niyyətlərin dayandığı aydın şəkildə görünür. Mən Türkiyə ərazisində baş vermiş iki hadisəyə toxunmaq istəyirəm. Onlardan biri Roma imperiyasına məxsus olan və Trabzon şəhərində yerləşən Sumela kilsəsi, ikincisi isə, Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Akdamar kilsəsidir.

Tarixi faktlara söykənsək, bu kilsənin birbaşa Azərbaycan xalqının mədəni-tarixi, dini-ideoloji irsi ilə bağlı olduğunu söyləyə bilərik

“Ermənilər bu kilsəni inşa edən və qurulardandırı?” sualına Həsən Paşalı belə cavab verdi ki, ermənilər iddia edirlər ki, Van gölündəki Akdamar adasında yerləşən kilsə ermənilərə aiddir. Əslində, bununla ermənilər bir daha dünyaya sübut etmək isteyirlər ki, guya, doğrudan da, qədimdə Türkiyənin şərqində erməni əyaləti olub, ermənilər həmin ərazilərin aborigenləridir. Hətta onlar Osmanlı imperiyasından əvvəl, islamdan çox-çox əvvəl orada xristian məbedi inşa ediblər və guya bu məbəd onların qədim tarixi, mədəni və dini abidəsidir. Bu, doğru deyil. Ermənilərin bu əraziye gəlişi həmin kilsənin inşasından çox-çox sonrakı illərə təsadüf edir. Tarixi faktlara söykənsək, bu kilsənin birbaşa Azərbaycan xalqının mədəni-tarixi, dini-ideoloji irsi ilə bağlı olduğunu və kilsənin tikilməsinin, orada dini mərasimlərin keçirilməsinin Cənubi Qafqazda və Şərqi Anadoluda yaşayış qıpçaq türkləri ilə bağlı olduğunu söyləyə bilərik. Həmçinin, bu kilsənin Qafqaz albanlarının keçmişli ilə əlaqəli olması barədə tarixi faktlar da mövcuddur”.

Bu səbəbdən, türklər xristian dinini qəbul etdilər...

Sözügedən yazıda qeyd olunduğu gərə, məşhur Azərbaycan yazarı Yusif Vəzir Çəmənəzəminli qeyd edirdi ki, “söz tarixinin yuvası, söz tarixinin açarıdır”. SİTAT: “Maraqlıdır ki, “Akdamar” sözünün erməni dilində hər hansı bir mənası yoxdur. Əreb dilində də hansısa məna ifadə etmir. Bəzi iddiyalara görə, “Akdamar” sözünün ərebce mənası “qabartı” deməkdir və bu məna kilsənin dəqiq adı ilə əlaqəli deyil. Əslində, “ak” sözü türk dilində “işiq” deməkdir. Qədim zamanlarda türk dilində “ak” sözü günümüzdə istifadə olunan “ziyali” sözünü əvez etmek üçün də istifadə olunmuşdur. Eyni zamanda, “işiq” sözü əreb dilindən gelir və arxaik türk dilində mənası “ak”dır. “Damar” isə yol deməkdir və qədim türklərdə yol mənasını ifadə edirdi. Əger biz “Akdamar” sözünü tərcümə etsək, bugünkü “Samanyolu”, yəni “süd yolu” mənasını vərəcəkdir. Bu isə, qədim türklərin Allaha inamı ilə bağlıdır”.

Daha sonra digər tarixi fakt toxunulur: “Bildiyiniz kimi, 315-ci ildə Qafqaz Albaniyasında kral Vaçeqan rəsmən xristianlığı qəbul edib. Onun qardaşı və ya oğlu olan, özünü İsa Peyğəmbərin həvarisi sayan Qriqoris də albən mənşəli idi. Həmin vaxt islam dini yaranmamışdı, xristianlıq yayılmağa başlamışdı və xristianlıq təkallahlı din olduğu üçün türklərin təkallahlı dini ilə uyğun gəldi. Bu səbəbdən, türklər xristian dinini qəbul etdilər. Qriqoris Albaniyanın digər bölgələrində dini yayarken, Azərbaycanın indiki Beyləqan rayonunda ölürlüüb. Bu gün Beyləqanada olan və Peyğəmbərin qəbri olaraq tanınan Cərçis Peyğəmbərin qəbrinə Qriqorisə aid olduğu deyilir. Yeri gəlmışkən, qədim dövrde, milladdan əvvəl III-IV əsrlərde Qars, Van, Sarıqamış və digər ərazilərdə “karkaslar” adlı türklər yaşamışdır. Bugünkü Qars şəhərinin də karkaslar tərəfindən salındığı ehtimal edilir. Qədim Ani şəhəri də karkaslara aid xüsusi məhəllə olub. Ona görə də, bu

The Agos newspaper page includes the following text snippets:

- AllıHM'den Süryani soyadları için emsal karar
- Bir bu eksiki: Akhtamar'ıda sahiplendiler
- U400 ERKENİNCE
- RİHANİLERİN TERCIHI Maşalyan
- Mangants Puyn 50 yaşında
- Şəbesiz seçim istiyoruz
- Bu kez Mıldanoğlu İmamoğlu'nu anlatı
- Gazturman Gayanıda 7 Temmuz heyecanı
- Yeşilköy Vakfı'nın ilk kazanımı
- Maral Ayvaz'dan ilk solo album

34

Akhtamar Hıristiyan Türkler'e aitmiş...

Akademisyen Nazım Dikbaş yargılanıyor

BEDROS ARA KORYAN

İNGİLİZCE DERSİ VERİLİR

İLETİŞİM: 0545 712 67 40

ARMEN MARANCIÖĞLU

POLICY NEWS

Hasan Pashali: New information on the founding of Akhtamar Church

Sablon

Hasan Pashali: New information on the founding of Akhtamar Church

By Peter Gusev

10 early June 2019, on behalf of "Pan-Armenian Center" at a lengthy conversation with Hasan Pashali, a historian and researcher of the history of the Armenian Church.

qətəle baxsanız, onun üzü qıpçaq türklərinin üzüne oxşayır. Atın yəhərindəki ay şəkli bu abidənin türklərə aid olduğunu bir sübutudur. Bütün tarixciler qəbul edir ki, at belinə oturub, 180 dərəcə dönerək, ox atmaq yalnız türklərə aid bir hünerdir.


Biz "Əslî ve Kərəm" dastanında da xristian türkərinin izlərini tapa bilərik. Dastanda təqdim olunan keşif heç də Gəncədən olan erməni katoliki, din xadimi deyildir. O, xristian qıpçaq camaatının fəaliyyətinə məsuliyyət daşıyan və ayrıca onlardan vergi toplayan Gəncə bəylərbeyinin təmsilçisi idi. Bu qara keşif xristian qıpçaq türklərindəndir və o, Ərzurum və Vana gedərkən, ermənilərlə yox, eyni dinc iba-

sab olunan protohaylardır. Neron Şərqi Bizansda meğlub olub, Romaya qayıtdıqdan sonra həmin ermənilər bu eraziləri tərk edirlər. Ermənilər Kiliyiyada yalnız 30-40 il yaşmışlar. Bundan sonra onlar Kiliyiyada yaşamamışlar. Sonrakı dövrde Hay tayfaları Osmanlı imperiyası və Ərəb dünyasına məxsus erazilərdə məskunlaşmışlar. Bu Akdamar kilsəsinin Azərbaycan mədəniyyəti və qıpçaq türklərinə aid olduğunu sübut edir. Təəssüf ki, Akdamar kilsəsində dini mərasimlərə bu gün icazə verilir. Bu kilsəni dini mərasimlərə açıq tutmaq və ermənilərin bu kilsəyə ziyarəti Türkiyənin xeyrine deyil. Bütün bunlar Türkiyəyə qarşı ermənilərin ərazi iddialarının möhkəmlənməsinə xidmət edir. Tarixə diqqətlə baxsaq, biz bir çox məqamlara şahid olacaq. Trabzonda Sumela kilsəsinin yunanlara açılmışından sonra Akdamar kilsəsi erməni icması üçün açıldı.

Bu gün Azərbaycanda, eyni zamanda, Şərqi Anadoluda olan kilsələrin ermənilərlə heç bir əlaqəsi yoxdur


AİHM'den Süryanice soyadları için emsal karar

AİHM, İngiltere, Suriyəni soyadı kullanmasa həm verlinmesini həm də əsir Türkçəyi məhnət etdi. Suriye Türkəsi eləcə soyadı kullanıla biləcək tələbatını da qəbul etdi.



Bir bu eksikti: Akhtamar'ı da sahiplendiler

Azərbaycan Diasporası Mərkəzi Başkanı Aliver və AŞTİTHR Genel Başkanı Gülləy, Almaniyalı Araməddi Sury Hag (Ermeni Kiliyiyətçisi) vətəni. Ağrıya Götəb, Kiliyiyən Mərkəz Türkərənək əzizlərini məlumat ettilər.



Yuxarıda qeyd olunan detallar üzərində Azərbaycan və türk tarixçiləri işi davam etdirməlidir. Akdamar kilsəsinin erməni irsi ile heç bir əlaqəsi yoxdur və sənədlər sübut edir ki, Akdamar kilsəsi Qıpçaq türklərinə aiddir. Bu gün Eçmədzində erməni hərfləri və Qıpçaq ləhcəsi ilə yazılmış dini-tarixi sənədlər vardır. Bu faktlara əsasən, Anadoluda olan xristian kilsələri erməni mədəniyyətinə aid deyildir. Bu gün Azərbaycanda, eyni zamanda, Şərqi Anadoluda olan kilsələrin ermənilərlə heç bir əlaqəsi yoxdur".

Beleliklə, böyük bir azərbaycanlı həyətinin Akdamara getmələri və tarixi həqiqətləri növbəti dəfə üzə çıxışları dünya ermənilərinin keşkin narahatlıqlarına səbəb olub. Onlar artıq erməniləşdirməyə çalışdıqları növbəti qədim türk məkanını özünükünləşdirmək cəhdilərinin puç olduğunu anlamağa başlayıblar. Ona görə də, bu gün "Aqos" tipli qəzetlər ermənilər üçün həyəcanlı sınaqlı calmağa başlayıb. Halbuki çox gecdir və "haqq nazilər, amma üzülməz" ifadəsinin tam yeri dir. O cümlədən, həqiqət heç vaxt yalan altında qalmır, əksinə, yalan gec, ya da tez həqiqət altında qalaraq əzilir!

Rövşən NURƏDDİN OĞLU

HAFTALIK SİYASİ AKTÜEL GAZETE

AGOS

SATIŞ TARİHİ: 5 TEMMUZ 2019

**U400
ERMEŃİCE
SAYYALARDA**

**Özgərin
zələzələ**

**Ağrı Həqiqəyin
Sahibinin esas mesəlesi**

dövrə Qafqazda yaşayan albanlar və qıpçaq türkləri bu erazilərdə də yaşamış və onlar özləri üçün burada kilsə inşa etmişdir. Biz xristian qıpçaqları və Oğuz tayfalarının "Kitabi-Dedə Qorqud" dastanında qarşılurmaları bareəde bəzi faktlara dəst gəlirik. Dastanda xristian türkərinin ümumiyyətli xarakteri Qıpçaq Məlikdir. Qıpçaq Məlik xan Qazanın evini yağımalayırdı. Bu, həmin dövdür ki, artıq türklər arasında dini kimlik etnik kimlikdən öne çıxmışa başlayır. Bu səbəbdən də, xristian qıpçaqları özlərini başqa qəbile hesab edirlər".

Akdamar kilsəsi qıpçaq türklərinin dini mərkəzidir

"Bundan əlavə, IX əsrə Babəkin rəhbərlik etdiyi Xürremilər hərəkatının möğlülüyüindən sonra islam dini Azərbaycan-

da da yayıldı. Bu erazilərde yaşayan xristian qıpçaqları Şərqi Anadoluya hərəkət etməyə başladı və onlar orada öz dini mərkəzələrini yaradaraq, bu yer ətrafinda məskunlaşmaya başladılar" deyə yazılın araşdırımda bildirilir: "Tarixi faktlara görə, bu kilsə 915-921-ci ildə inşa edilmişdir. Kilsə mərkəzi qübbəli, dörd yaraqlı yonca formali xaç planında olub və qırmızı daşlarla inşa edilmişdir. Abidənin çöl hissəsində üzərində daşla yonulmuş təsvirlərde "İncil" və "Tövrat"dan dini mövzularla bərabər, dönyəvi məsələlər, saray həyatı, ov şəhənləri, insan və heyvan fiqurları təsvir edilmişdir. Maraqlıdır ki, bu qabartmalarda Orta Asiya türkərinin sənətkarlı izlərini də görmek mümkündür. Akdamar kilsəsinin divarındaki rəsmlər kilsə ilə bağlı daha çox məlumat verir. Siz döyüşünün üzünə diq-

det edən qıpçaq qardaşları, dindəşərli ilə görüşmüştür. Bu, onu göstərir ki, Akdamar kilsəsi qıpçaq türklərinin dini mərkəzidir".

Sonrakı arıxi dövlərdə cərəyan edən hadisələr də kifayət qədər maraqdoğurucudur: "Çar Rusiyasının Azərbaycanı işgal etməsindən sonra imperiyanın İrəndəkə səfiri Qribəyedovun rəhbərliyi ilə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi başlandı. Bu mərhələdə ermənilərin bir hissəsi Azərbaycan, bir hissəsi isə Şərqi Anadoluda məskunlaşdırıldı. Lakin Şərqi Anadoluda Kiliyiyə demək deyil. İnformasiya mənbələrində bildirilir ki, Bizans dövründə ermənilər Kiliyiyaya köçürülmüşdür, lakin onlar bugünkü ermənilər deyil. Onlar Balkanlardan Roma imperiyasına qoşulan bir qisim ermənilərin əcdadı he-

“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan münaqişəsi: israilli jurnalistlər təmas xəttində olublar”

İsrailli jurnalistlərin Azərbaycana səfəri səmərəli olub. İsrailə Azərbaycan arasında etibarlı və möhkəm tərəfdəşliq münasibətləri var. İki ölkə arasında siyasi dialoqın yüksək seviyyədədir, illik ticarət dövriyyəsinin həcmi 3,5 milyard ABŞ dollarına çatır, enerji sektorunu isə bu münasibətlərin strateji əsası və dayağıdır. AZERTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-Azərbaycan münaqişəsi: israilli jurnalistlər təmas xəttində olublar” sərlövhəli məqaləsində yazır. Məqale müəllifi qeyd edir ki, Azərbaycanda əhalinin təqribən 90 faizi müsləman, islam dini rəsmi din olsa da bu ölkə tamamilə dünyəvi dövlətdir.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib: “Bizim ölkəmiz islam dünyasının bir hissəsidir. Lakin bu gün İsrail ilə Azərbaycan arasında ticarət, energetika və iqtisadiyyat sahələrində müstəsna münasibətlər var. Azərbaycan İsrail ilə yaxşı münasibətlərini dəstəkləməkdə və inkişaf etdirməkdə maraqlıdır. Əhalisinin eksəriyyəti müsəlmanlar olan Azərbaycanda yəhudilər tərəxən sülh və həmçərlik şəraitində yaşayıblar. Bu gün Azərbaycanda və İsraildə yaşayan yəhudilər arasında six əlaqə var”.


Azərbaycan XİN rəhbəri vurğulayıb: “Azərbaycan digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudü icmaları üçün də doğma ev kimidir. Hətta 30 ilə yaxın bundan əvvəl Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananada da Azərbaycan cəmiyyətində etnik qruplar arasında sülh və harmoniya qorunub saxlanıldı”.

Arye Qut qeyd edir ki, israilli jurnalistlər Bakıda olarkən 95 metr hündürlüyündə dörd minarəsi olan möhtəşəm Heydər Məscidini ziyarət ediblər. İsraili ekspert yazır: “Bu möhtəşəm mesciddə bizi biri şıə, digəri sünni məzhəbli iki imam, habelə dini konfessiyaların nümayəndəleri, o cümlədən dağ yəhudilərinin başçısı Melih Yevdayev və alban-udi icmasının rəhbəri Robert Mobili qarşılıqlı. Onlar bize dediler ki, bütün dirlər mənsub insanlar arasında hörmet və harmoniya mövcud ola bilər”. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov deyir: “Bu səmərəli qarşılıqlı münasibətlərin səbəbi odur ki, Azərbaycan həmişə multikulturalizmin hökm sürdüyü nadir məkan olub.

Ermenistanla münaqişə

Məqale müəllifi vurğulayır ki, 1991-ci ildə Sovet İttifaqının dağılması Azərbaycana xas olan onənəvi döyümlülük və multikulturalizm münasibətləri üçün əsl sinəq oldu. Arye Qut vurğulayıb: “Həmin dövrde Ermənistan Respublikası Azərbaycana müdaxilə etdi və respublika torpaqlarının təqribən 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal etdi. Elan olunmuş bu məhəribə neticəsində təqribən 30.000 azərbaycanlı həlak oldu, bir milyona yaxın azərbaycanlı öz yurdunda qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ermənistanın zorakılıq və qəddarlıqla törətdiyi bu təcavüzkar işgalçılıq hərəkətləri, habelə soyqırımı aktı XX əsrin sonunda ən dəhşətli faciələrdən biridir. Xocalıda tördəlmış soyqırımı aktını xatırlatmaq da yerinə düşər. Həmin qırığın neticəsində bir gecədə 613 azərbaycanlı qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 dinc sakın girov götürüldü. Bu insanların yegane “təqsiri” onların azərbaycanlı olması idi”.

İsraili ekspert qeyd edir ki, Ermənistan tərəfindən 27 ilən çok bundan əvvəl işğal edilmiş Azərbaycan əraziləri ilə hərbi təmas zonasına - cəbhəyani zonaya səfər etmiş is-



railli və digər xarici jurnalistlər çox olmayıb. Arye Qut yazır: “Cəmi üç il bundan əvvəl bizim indi dayandığımız və müşahidə etdiyimiz yerde hərbi eməliyyatlar, real məhəribə gedirdi. Öyrəndik ki, 2016-ci ilin aprel ayında Azərbaycan Ordusu Ermənistanın hərbi provokasiyasına cavab olaraq Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirməklə öz vətəndaşlarının təhlükəsizliyini təmin edib.

Tərəf rayonunun Marağa kəndində 1978-ci ildə ermənilərin İrədan Azərbaycanın bu hissəsinə köçürülməsinin 150 illiyi münasibətlə ucaldılmış “Marağa” abidəsinə baxdıq. Bize izah etdilər ki, XX əsrin 80-ci illərinin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananadır ermənilər bu abidəni dağıdıblar. Sonradan abidənin qalıqları bərpə edilib və Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olmasının sübut kimi qorunub saxlanıb”.

Azərbaycan Müdafiə nazirinin müavini ilə görüş

Arye Qut vurğulayır ki, israilli jurnalistlər Tərədə və Cucuq Mərcanlıda olarkən Azərbaycan Ordusunun zabitləri və əsgərləri ilə görüşüb. Hərbçilər bildiriblər ki, Azərbaycan ister canlı qüvvə, isterse də silahlı baxımından Ermənistandan tam hərbi üstünlüye malikdir. Arye Qut yazır: “Lələtəpədə əsgərlərə baş çəkdik. Biz ətrafa nəzer salanda anladıq ki, Lələtəpə yüksəkliyi sayesində geniş bir əraziyə tam nəzarət etmək olar. 1993-cü ildə hərbi eməliyyatlar zamanı erməni silahlı dəstələri bu yüksəkliyi elə keçirmiş, orada möhkəmlənmiş mövqə yaratmışdır. Lakin azərbaycanlı əsgər və zabitlər qısamüddətli, amma ağır döyüsdən sonra bu kompleksi azad ediblər. Əsgərlər və zabitlər düşəmətən yənidən necə başlanmasını, Lələtəpə yüksəkliyinin erməni silahlı dəstələrindən necə azad edildiyini ətraflı təsvir etdilər. Təcrübə göstərir ki, müasir məhəribədə hansı tərəfin daha yüksək texnoloji silahları varsa, həmin tərəf qalib gəlir. 2016-ci ildə Aprel döyüşləri zamanı İsrailde istehsal edilmiş pilotsuz uçuş aparatlarının erməni işğalçıları qarşı səmərəli tətbiq edilməsini xatırlamaq kifayətdir. Bu barədə çox danışmaq olar”.

Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev dedi: “Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlar nümayiş etdirilər. Biz işğal altında olan tarixi torpaqlarımızı azad etməyə hazır olmaq üçün Azərbaycan Ordusunun döyük qabiliyyətini yüksəltməliyik. Biz qan tökülməsini istəmirik. Lakin əgər münaqişənin nizamlanması üçün başqa vasitələr neticə

verməsə, bizim ordumuz torpaqlarımızı azad etməyə qabildir”.

General Vəliyev sözüne davam edərək dedi: “2016-ci ilin Aprel döyüşləri göstərdi ki, bu münaqişə hell edilə bilər. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri esasında dinc yolla nizamlanmasının tərəfdarıdır. Lakin dinc yolla problemin həlli tapılmasa, biz ölkəmizin ərazi bütövlüyünü başqa vəsitələrlə təmin etmək hüququmuzdan istifadə edəcəyik. Azərbaycan Orduyu işğal altında olan ərazilərimizi erməni təcavüzündən azad etməyə həzirdir”.

Aşağı Əbdürəhmanın kəndinə səfər

Arye Qut qeyd edir ki, onlar Aşağı Əbdürəhmanın kəndinə səfər zamanı çox kədərləri bir mənzərə ilə üzləşiblər. Erməni təcavüzü nəticəsində kənd

boşalıb. Dağıdılmış evlər, məktəbler, uşaq bağçaları, yandırılmış torpaq... İndi kabusu xatırladan bu kənddə sanki həyat da, zaman da dayanıb. Bu kədən sakını, mənim dostum Umut Mirzəyev israilli jurnalistlər erməni silahlı dəstələri tərofından mahv edilmiş kəndinin tələyi barədə dənisi.

Viran edilmiş kəndi gəzirik, dağıdılmış evlər, məktəbler, uğurlu, eybəcer halə salınmış məzar daşlarını gördük. Bu, dəhşətdir: Erməni snayperlər hətta ölülərə də atəş açırlar. Bizi müşayiət edən əsgərlər Umuda təlimat keçirirlər, əyilməsini məsləhət görürler. Lakin emosional Umud əyilmir və məzarın qarşısında dayanaraq, öz torpağına, ulu babasının, babasının və atasının torpağına, öz ölkəsinə və Azərbaycan xalqına sadıq qala-cağıni bildirir.

O, bizi özünün doğuldugu, sonradan ermənilər tərəfindən dağıdılmış kəndə aparmağ tələb etdi. Çöhərsindən nur yağan bu yaşlı insan danışdıqca kövrəldirdi: “Burada mənim məktəbim olub, burada mənim evim olub, həyat yoldaşının valideynlərinin evi burada olub, uşaq vaxtı burada futbol oynayırdı”. Yamyəşlə təpəliyə çatanda isə sözüne davam etdi: “Burada atamın vəsiyyətini yerine yetirmişəm. O, ölündə öz kəndimizdə, öz torpağımızda dəfn olunmasını vəsiyyət etdi. Mənə dedi: “Oğlum, Azərbaycan torpaqlarının azad edilməsi prosesi başlanıb və inanıram ki, yaxın gələcəkdə torpaqlarımızın hamısı azad ediləcək, məni öz kəndimizdə dəfn et”.

Cucuq Mərcanlı

Arye Qut və israilli jurnalistlər erməni işgalinin daha bir qurbanını - məşhur Cucuq Mərcanlı kəndini ziyyət ediblər. İsraili ekspert yazır: “Bize söyləmişdilər ki, Azərbaycanın bu kəndi işgalçılardan tərəfindən dağıdılıb, lakin oradakı erməni silahlı dəstələr darmadağın ediləndən sonra Azərbaycan rəhbərliyi bu kəndi bərpə edib. Azərbaycanlılar isteyir ki, ərazilərinin işğal olunması, bir milyondan çox qaçqının və məcburi köçkünün problemləri barədə dünya ictimaiyyətinin məlumatı dəhaç olsun. Onlar isteyirlər ki, erməni işğalı nəticəsində Azərbaycan xalqının üzləşdiyi dəhşətli fləkət barədə, bu xalqın öz torpaqlarına qayıtmak və yurdularını bərpə etmək arzusu barədə bütün dünya bilsin”.

Prezidentin köməkçisi ilə görüş

Məqale müəllifinin sözlerinə görə Azərbaycanın güclü, müstəqil dövlət, Cənubi Qafqaz regionunun real lideri olması bu gün hamilə qəbul edilmiş faktdır. Azərbaycan özünün müxtəlif geosiyasi və geoqərəfiyəsi laiyələri sayesində regionda və onun hüdud-

larından kənddə sülhə və firavanlıq şərait yaradır.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikası ilə İsrail Dövləti arasındakı strateji münasibətləri yüksək qiymətləndirir.

Əli Həsənov deyib: “İsrail və Azərbaycan siyasi, iqtisadi və hərbi-strateji sahələrdə uğurla və səmərəli əməkdaşlıq edirlər. Azərbaycana səfər etmiş ilk israilli yüksəkvəzifli dövlət xadimi Benyamin Netanyahu olub. O, 1997-ci ildə Baş Nazir vəzifəsində birinci kadəsiyəsi dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşüb. Məhz bu tarixi səfərdən sonra ölkələrimiz arasında xüsusi münasibətlər yaranıb”.

Əli Həsənov daha sonra vurgulayıb: “2016-ci ilin dekabrında Baş Nazir Netanyahu Azərbaycana ilk rəsmi səfər edib. Bu, ölkələrimiz və onların liderlərinin Bakı ilə Tel-Əviv arasında strateji tərəfdəşliyi möhkəmlətmək və genişləndirmək əzmini nümayiş etdirdi. Biz İsrailin Baş Naziri Benyamin Netanyahu Azərbaycana və ölkəmizin Prezidenti Əliyevə hörmətini böyük ehtiramla etiraf edir və qiymətləndiririk”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: “Qeyd etmək istəyirəm ki, İsraildə istehlak edilən neftin 65 faizi məhz Azərbaycandan daxil olur. Azərbaycan da, öz növbəsində, İsrailin ixrac etdiyi yüksək texnoloji məhsulların ən sanballı alıcılarından biridir. İsraili mütəxəssislər illər boyu Azərbaycanda müxtəlif sahələrdə çalışırlar.

İsraildə bu ölkənin cəmiyyətinə uğurla integrasiya olunmuş nüfuzlu Azərbaycan icması var. Onlar ölkəmizi ləyaqətlə təmsil edirlər. Bakıda və Qubada mövcud olan yəhudü icmalarını six bağlayan insan amilini də qeyd etmək istərdim. Quba rayonundakı məşhur Qırmızı Qəsəbənin yəhudü icması ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində unikal rol oynayır. Biz İsrail ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi üzrə işimizi davam etdirəcəyik. İsrail-Azərbaycan strateji tərəfdəşliyi bütün regionda sülhə və sabitliyə xidmət edir.

Sonuncu görüşdə müsahibimiz Hikmet Hacıyev oldu

İsraili jurnalistlərin Azərbaycan paytaxtında sonuncu görüşü Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev olduğunu. H.Hacıyev görüşdə Azərbaycanın nadir statusu və ölkələrimiz arasında münasibətlərin strateji əhəmiyyəti barədə danışı. O dedi: “1991-ci ildə dövlət müstəqilliliyinin bərpasından sonra İsrail ilə Azərbaycan arasında xüsusi münasibətlər yarandı. İsrail Azərbaycanın müstəqilliliyini tanımış ilk ölkələrdən biri oldu. Bizim iqtisadi, siyasi, hərbi, mədəni və ticari münasibətlərimiz çox gözəldir. Tel-Əvividən Bakıya birbaşa aviareyslər açılması sübut edir ki, ölkələrimiz arasında yaxşı sabit münasibətlər var”.

Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvüdür. Mən həmisə zarafatla deyirəm ki, xəritəyə fikir versəniz, mənim ölkəm Şərqi Qərbe uçaq quşa oxşayır. Lakin uçmaq üçün hər iki qanad lazımdır”.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Aşkardır ki, İsrail ilə strateji əlaqələr və Ermənistanla ərazi münaqişəsinin ədalətli həlli Cənubi Qafqaz regionunda İsrail Dövlətinin bu etibarlı və mühüm müttəfiqinin prioritətləri siyahısında ilk yerlərdən birini tutur”.

Ermənistanın seçimi: qeyri-müəyyənlik yeni mərhələdə

Ekspertlər Ermənistanda son dövrlərdə müşahidə edilən proseslərin geosiyasi qıymətləndirilməsində ziddiyətli məqamların mövcudluğunu vurğulayırlar. Konkret olaraq, R.Koçaryanın yenidən həbs edilməsi və AŞPA-da Rusiya məsələsinin müzakirəsi zamanı erməni deputatların müəmmalı davranışları fonunda müxtəlif proqnozlar irəli sürürlür. Hesab edilir ki, rəsmi İrəvan konstruktiv və reallığa uyğun hərəkət etmir. Bunun mümkün nəticələri kimi Ermənistanın daha ciddi geosiyası təcrid vəziyyətinə düşməsi göstərilir. Daxildə isə proseslərin gərginliyi artıraqca sosial partlayışın mümkünliyü istisna edilmir. Bütün hallarda Ermənistanda siyasi böhranın dərinləşməsi fonunda xarici siyasetdə qeyri-müəyyənliyin də yüksəldiyi müşahidə edilir. Həmin kontekstdə bir sıra məqamlar üzərində geniş dayanmağa ehtiyac görülür.

Hakimiyətin mart sindromu: Ermənistanda hüquq sisteminin ziddiyətləri

Robert Koçaryan həbs edildikdən sonra Rusiya-Ermənistanda münasibətləri haqqında daha çox neqativ tonda danışmağa başlayılar. Rusiyalı ekspertlər Vladimir Putinin şəxsi telefonla danışlığı və ad günü münasibətlə təbrik etdiyi R.Koçaryanın İrəvan mehkəməsinin yeniden həbsə atması səbəblərini analiz etməye çalışırlar. Maraqlıdır ki, bu hadisəni AŞPA-da Rusiya ile bağlı səsvermədə Ermənistanda nümayəndə heyətinin davranışını ilə də əlaqələndirməyə çalışır, daha konkret desək, hər iki hadisəni düşünülmüş şəkildə Rusiyaya qarşı atılmış addım kimi qiymətləndirirlər.

Problemin mahiyyəti doğrudan da dərin geosiyası məqamlarla bağlıdır. Rəsmi İrəvan son iki ilədən çox qeyri-müəyyən, məntiqsiz və riskli xarici siyaset yeridir. Nikol Paşinyan müstəqillik və demokratiya adı altından müasir teleblərə cavab verməyən izahedilməz addımlar atır. Məsələ heç də onun Qərb və ya Rusiyaya meyil etməsi ilə bağlı deyil. Ermənistanda siyasetinde "müstəqillik", "suverenlik" kimi anlayışlar orta əsr təfəkkür ilə təqdim edilir. Onun məzmunu belədir ki, kim Ermənistanda şovinist, işgalçi və tamamilə quldurluq və banditlik ruhlu istəklərinə razıdırsa, "sivil" və "mədəni", bununla razılışmayanları isə düşməndirlər. Məhz həmin düşüncə ilə də Ermənistanda Rusiya, Belarus və Qazaxıstandan Azərbaycanla əməkdaşlığı dayandırmağı tələb etməye cəhd göstərdi. Ve lazımı cava-bını alıb, lal oldu.

Bundan başqa, N.Paşinyanın İrana və Avropana səfərlərində radikal tərzdə müasir hökumət başçısına yaraşmayan məntiqələ Azərbaycan və Türkiyəni müəyyən məqamlarda ittiham etməye çalışıdı. Hətta İranda Azərbaycanın ərazi bütövlüyüne hörmətsiz yanaşmanı ifadə edən yüngül hərəkətlər belə etdi. Bu, İran cəmiyyətində geniş etiraz yaratdı və Tehran bir sıra məqamları izah etmeli oldu. Bununla N.Paşinyanın xırda bir radikal olmasına şübhə yeri qalmadı. Amma məsələ bundan ibarətdir ki, bəzi dairələr onun bu zəifliyindən istifadə edərək Cənubi Qafqazı qarışdırmağa davam edir.

Biz R.Koçaryanın yenidən həbs edilməsi nəzərdə tutmuruz. Bu adam cinayətkaridir və Azərbaycan məhkəmələrində mühəkimə olunmalıdır. Lakin indi Ermənistandan onun Azərbaycana ekstradisiyası haqqında danışmağın yeri yoxdur. Bununla belə, Ermənistandan ikinci prezidentini müdafiə etmək üçün onun qulbeçələri Azərbaycan faktorundan maksimum istifadə etməye çalışırlar. Belə ki, faktiki olaraq, R.Koçaryanın Azərbaycanda tərəfdiyi cinayətlərin müxtəlif fragmentlərini qəhrəmanlıq donundan təqdim edirlər. Aydın olur ki, hansı erməni günahsız insanlara qarşı daha çox cinayət işlədiblər, onlar Ermənistandan milli qəhrəman-

yası qabiliyyəti tanınmayan, idarəcilik təcrübəsi olmayan birisinin bu dərəcədə sürətli hakimiyətə yiyələnməsi hansı məsələlərdən xəber verir?

Dolaşılıq: rəsmi İrəvanın qeyri-adəkvat addımları

Bütün bunların fonunda ekspertlər dəha iki məqama diqqət yetirirlər. Birincisi, Moskva N.Paşinyanın hərəkətlərinə hələlik təmkinle yanaşır. Hətta onunla yeni silah və herbi texnika verilməsi ilə bağlı müqavilə de imzalayır. İkincisi, Ermənistandan olan deputatlar AŞPA-da açıqca antirusiya mövqeyi tuturlar. Rusiya ilə bağlı məsələnin müzakirəsi zamanı erməni deputatlar qeyri-müəyyən mövqə tutublar. Onlardan biri hətta "düymələri səhv saldı" nə deyib. Yəni bu, o qədər primitiv bəhanədir ki, şer-

ki, Ermənistandan xarici siyaseti tam dolaşığa düşüb. Rəsmi İrəvan, sözün həqiqi mənasında, nə edəcəyini bilmir. Hələlik sırf şovinist və radikal çağırışlardan başqa bir şey danışma bilmirlər. Onun da müəyyən məddəti var. Çünkü insanlar real nəticə görəməyəndə, ən əlçığın fikri belə qəbul etmirlər.

Verilen vədlərə baxmayaraq, Ermənistanda Azərbaycanla münasibətlərde hər hansı bir ərləlilik əldə etmeyince, bunun mənfi təsiri mütləq olacaq. Belə bir vəziyyətdə nə qədər radikal fikir səslənə də, cəmiyyət inanmayacaq. O halda Ermənistanda sosial partlayış qəçiləməz olacaq.

Bununla yanaşı, Ermənistanda Rusiya və İranla münasibətlərində ziddiyətlərin artması ölkədə siyasi böhranı derinləşdirir. Belə informasiyalar yayılır ki, Amerika Ermənistandan İranla sərhədlərinə nezarətə

The screenshot shows a news article from Newtimes.az. The main title is "Ermənistanın seçimi: qeyri-müəyyənlik yeni mərhələdə". Below the title is a black and white photo of Nikol Pashinyan and Robert Kocharian. The sidebar on the right contains various news snippets and links, such as "Diplomatik guşa" and "Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəlikləri twitterdə". The footer of the page shows the date as 5.07.2019 and the source as Newtimes.az.

ləridirlər. Bunun beynəlxalq hüquqa nə dərəcədə uyğun olduğunu hüquqşunaslar da-ha yaxşı bilərlər. Ancaq mənəvi baxımdan rəzalet olduğunu, orta əsr təfəkkürünə qalıqlarının müasir Ermənistanda siyasi elitinin siyasi şüurunun başlıca qatını təşkil etdiyini deyə bilərik. Daha təşəndürçüsü odur ki, bu kimi faktorlardan Ermənistana-Rusya münasibətlərinin vacibliyini sadə ermenilərə çatdırmaq üçün istifadə edirlər. Belə çıxır ki, R.Koçaryan kimilərin cinayətləri Moskvadan idarə edilmiş və məhz bəzə xiadətlərinə görə indi bu erməni siyasetçini Moskvada müəyyən dairələr müdafiə edir. Əks halda, R.Koçaryanın Dağlıq Qarabağda etdiyi cinayətləri həm "milli qəhrəmanlıq", həm də "Rusiya-Ermənistən dostluğunun əsas elementlərindən biri" kimi təqdim etməyin məntiqi izahı varmı?

Hər bir halda aydın görünür ki, Ermənistanda heç zaman insanlara uyğun gələn və hüquqa əsaslanan münasibət olmayıb. N.Paşinyan tərəfdarları deyirlər ki, R.Koçaryan konstitusiyani pozub. Əks tərif isə sual edir ki, "bir halda ki, R.Koçaryan seçkini udmuşdu, konstitusiyani niyə pozmalı idi?". Bundan başqa, həmin proseslərdə N.Paşinyan küçədə imiş və həbs edilib. Lakin 7 il əvvəzində 5 ilə həbsdən çıxb, sonra bir il müddətində deputat olub və nəhəyat, indi baş nazirdir. Kimsə tərəfindən si-

hə ehtiyac yoxdur. Lakin Kreml özünü bu kimi hallara laqeyd kimi göstərir. Rusiya sanki N.Paşinyanı heç "görmür". Onun nə etməsindən asılı olmayaraq, Moskva Ermənistəni himayə edir.

Bir səra ekspertlər bununla bağlı deyirlər ki, Moskva, sadəcə, N.Paşinyanın özünü tam nüfuzdan salmasını gözleyirler. Rusiya hesab edir ki, yeni erməni hakimiyətinin populist mövqeyinə ged və ya tez Ermənistən cəmiyyətindən reaksiya olacaq. O zaman Moskva hərəkətə keçə bilər. Bu prognozun nə dərəcədə reallığa uyğun olduğunu demək çətindir. Lakin İrəvanda Rusiyaya qarşı müəyyən çağırışların edilməsi də ekspertlərde maraq doğurur.

N.Paşinyanın komandasında Rusiya-dan Ermənistən iqtisadiyyatının "açarı"nın alınmasından danışırlar. Onlar deyirlər ki, indi Ermənistən iqtisadi sistemi, faktiki olaraq, Rusiyanın əlinəndədir. Bunu KİV daim yazırı, ancaq Ermənistən hakimiyəti və ona yaxın KİV-lər hansısa "möhtəşəm iqtisadi layihələr" dən bəhs edir, "Paşinyanın böyük müstəqil layihələrə imza atmasından" danışıldır. Artıq özləri də açıq etiraf edirlər ki, Ermənistən real iqtisadi addımları Kremlə müəyyən olunur. N.Paşinyan aciz bir fiqurdur.

Bütün bunlardan geosiyasi nəticələr çıxarmaq olar. Hər şeydən önce, deyilməlidir

can atır. O cümlədən Azərbaycanın işğal edilmiş bölgelərinin olduğu hissəyə göz dikilir. Bu məkəndən İrana qarşı fealiyyət üçün istifadə oluna bilər. Guya Rusiyanın da buna qarşılıq planları var. Moskva Ankara və Bakı ilə əlaqələri gücləndirir.

Ermənistən mediasının bu cür söyleyləri yayması, ilk növbədə, daxildə insanların diqqətini əsas problemlərdən yayındır. Mifik düşmən obrazı yaradıb, başlıca vəzifənin onunla mübarizə aparmanın ibarət olduğunu aşılamağa çalışırlar. Lakin reallıqda Rusiya və İranla münasibətlərde ziddiyətlər dəha da artıb. Bunu da əsas səbəbi Ermənistənən son vaxtlar özünü Qərbin "dostu" kimi göstərməyə çalışması ilə bağlıdır. Deməli, Ermənistən hələ də regionun əsas risk qaynağıdır. Bunu belə davam etməsi ciddi fəsadlar verə bilər.

Bələliklə, Ermənistən xarici siyaseti özünün növbəti qeyri-müəyyənlik mərhələsinə qədəm qoyub. Onun qonşu dövlətlərlə münasibətləri daha gərgin seviyyəyə yüksəlməkdədir. Faktiki olaraq, heç bir region dövlətinin Ermənistənla normal münasibəti yoxdur. Bunun uzun müddət davam edəcəyinə ümidi bəsləmək sadələvhələr olardı.

6 iyul 2019-cu il

Milli mənlik şürurundan, vətəndaşlıq borcuna sadıqlikdən məhrum olan alçaq xisləti Orduşan Teymurxan, Tural Sadıqlı, Həbib Müntəzir, Vidadi İsgəndərli, Azər Kazımovda və bu kimi digər parazit satqınların səsinə səs verən növbəti xəyanətkar "hüquqsunas", əslində, separatçılardan "vəkili" rolunu oynayan Qurban Məmmədov, indi də "Azərbaycan Xalq Hərəkatı"na "liderlik" iddiası ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovla "qoç döyüşünə" çıxb. Bununla da İ.Həmidov hayata keçirmək istədiyi "arzsuna" çata bilmədi. Xəstəlik onun heç ayağa qalxmağına da imkan vermədi. İndi separatçılardan lideri çartma vurur. Ancaq bilmir ki, hər anın bir hökmü var. Ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğul olan bu satqın və xəyanətkar "vəkilin" son vaxtlarda sosial şəbəkələrdə daha fəal olması bəlli olub.

Deməli, elinə fürsət düşüb. Özü də Azərbaycanda reallaşdırılan inqilabi islahatlar prosesi zamanı. "AXH"-yə "lider" olmaqla, ölkədə siyasi sabitliyi pozmaqdır. Ancaq satqın Q.Məmmədov analmalıdır ki, sosial şəbəkə vasitəsi ilə ölkəmizin əleyhinə apardığı "qara piar" kampaniyasının rəngini gündən-güne nə qədər tündləşdirse də, heç nəyə nail ola bilməyəcək. Çünkü Azərbaycan ictimaiyyəti yaxşı anlayır ki, beleləri ancaq onun-bunun beş-üç qəpiyi ilə səs-səsə verərək, hürrlər. Qoy hürsünlər. Necə deyərlər, "it hürər, karvan keçər".

**Adını "Vəkil" qoyub
vəkillikdən başqa hər şeyə**



məşğul olan Q.Məmmədovun quduşluğu

İtin quduşlaşması düzələn deyil. Atalar yaxşı deyib ki, bələdçi qarğı olanın, dimdiyi həmişə zibililikdə olar. Çünkü Azərbaycana qarşı aparılan antimilli "savaş"ın sonu iflasa uğrayır. Təbii ki, ölkə başçısı dəfələrlə anti-Azərbaycan qüvvələrə qarşı siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Hətta bu qüvvələrə qarşı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdürü Əli Həsənovun da, davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edir. Əli Həsənov bildirib ki, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti", nə qədər

cəhd etsə də, ölkəmizin suverenliyinə xələl getire bilməz. Ölkə başçısı Əli Həsənov siyasi iradəsi qarşısında isə bütün antimilli qüvvələr möglubiyyətə məhkumdur.

Hacı Əbdüldən sensassion açıqlamalar: "Sərdar Cəlaloğlu ölkədə, Qurban Məmmədov isə xaricdə müxalifətə nəzarət edir"

"Təvbə" cəmiyyətinin sədri Hacı Əbdül Q.Məmmədovun satqın "vəkil" Q.Məmmədovun "lider"lik iddiasına düşməsinə əsəbləşərək, bildirib ki, yaxşıdır da hər iki qardaş kim olduqlarını nə tez unudurlar. O, "ADP-nin sədri Sərdar Cəlaloğlu və hazırda İngilterədə si-

nacaq alan satqın qardaşı Qurban Məmmədov haqqında sensassion fikir səsləndirib. Onun dediyinə görə, hər ikisi xarici dövlətlərin agenti olub. S.Cəlaloğlu şeytana qulluq edən adamdır. O, özünə aid olmayan və bilmədiyi məsələlərə başını soxur. Onun bu cür hərəketləri camaati da çox narahat edir. Adını "müsətəqil siyasetçi" qoyub, amma yüz yerə işləyir. S.Cəlaloğlunun heç partiya sədri seviyyəsində elektoratı yoxdur. Ona xüsusi vəzifə verilib. Bu vəzifə də müxalifəti parçalamaqdır. S.Cəlaloğlunu yalnız dırnaqarası müxalifət hesab etmək olar. O, əsl müxalifət deyil. Ümumiyyətlə, Azərbaycanda əsl müxalifət yoxdur. Əsl müxalifət odur ki, iqtidaların görə bilmədiyi çatışmazlıqları diqqətə çatdırısan. Azərbaycanda əsl müxalifət olmadığı üçün, bunu edən yoxdur. Ona görə də, bu adamlar saxta müxalifətdir.

Cəmiyyətimizin yaxşı təndişi bu "hüquqsunas" bütün etik-mənəvi dəyərləri tapdalayaraq, sərhədləri aşaraq ölkəsinə, millətinə, respublikamızın rəhbərliyinə, dövlət adamlarına şər-böhtən, təhqir yağıran, adını azərbaycanlı qoyaraq, erməni dəyirmanına su töken məlum başpozuq dəstənin üzvlərini hər vəchələ müdafiə etməklə, əslinde, öz simasını, daha doğrusu, si-

masızlığını bir daha ortaya qoyanlardır. Vətən əxlaqından, torpaq təessübündən çox-çox uzaq olan bu xəyanətkar qrant parazitlərinin özünü "Azəri freedom" "televiziyanı" çıxararaq, uzun-uzadı mükələmlər qurması, debatlar, dialoqlar təşkil etməsi "həşəmətli vəkil" Q.Məmmədovun və onun "Azəri freedom"unun anti-Azərbaycan dairələrin ve erməni lobbisinin ölkəmizin eleyhina yönələn yeni və məkrli bir layihəsi olduğunu tam cülpətlili ilə ortaya qoyur. Avropanın müxtəlif ölkələrində "siyasi mühabir" adı ilə məskunlaşaraq məşət rahatlığı, kamfort həyat tərzini namına bütün ali dəyərləri tapdalayaraq, öz ölkəsinə və xalqına xəyanət edən, bu gün, nəinki regionda, hətta bütün dünyada sülh, əminəmənilər və sabitlik adası olan ölkəmizi uzunmüddətli xaosa, vətəndaş qarşılumasına sürüklemək istəyən dairələrin maşasına çevrilən, müyyən xarici xidmət orqanlarının tələsinə düşən hemin "sapı özümzdən olan baltalarla" isti münasibətləri, onlara haqq qazandırıması, hətta o marginallara "vəkil" və "ağsaqqallıq" etməsi ağı qaradan, xeyiri şerdən ayırmayı yaxşı bacaran cəmiyyətimiz tərəfindən nifret və ikrəhissi ilə qarşılıdır.

Rəfiqə HÜSEYNOVA

"Nar" komandası "Breyn Rinq" intellektual yarışının qalibi oldu



Gənclərin intellektual inkişafına xüsusi diqqət ayıran "Nar" mobil operatoronun dəstəyi ilə baş tutan "Breyn Rinq" intellektual bilik yarışının on üçüncü mövsümü başa çatıb. Final mərhələsində "Lerik" və "Gəncə" komandaları da yarışa da, qalib adı uğrunda mübarizədə "Kapital Bank" və "Nar" komandaları qarşılaşıblar. Yüksək xal fərqi ilə qalib gələn "Nar" komandası "Breyn Rinq" intellektual bilik yarışının on üçüncü mövsümünün çempionu adına layiq görülüb. Qeyd edək ki, "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ilə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekomunikasiya və mobil rəsəd sahəsinin aparıcı şirkətlərindən birincə qəbul edilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyətla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

Yarışma dövrü boyu komanda şəklində yarışda iştirak edə bilməyen şəxslər üçün her həftəsonu "Nar"-ın "Facebook" səhifəsində xüsusi müsabiqə keçirilib. İyun ayında "Breyn Rinq"-in efirdə yayılmışsa da, sahifədə paylaşılan sualələr tətəcavab verən istifadəçilərin adları isə artıq məlumdur: Mehrali Üzeyir, Şirinzadə Vüqar, Mahmudov Ramin, Həsənov Emin və Ağazadə Anar.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, "Nar" öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilə boyu müxtəlif layihələrə dəstək verir ki, "Breyn Rinq" bilməsəbiqəsi də bunlardan biridir. Ətraflı məlumatı <https://www.facebook.com/Narofficial> hesabından və <https://nar.az/> saytından əldə etmək mümkündür.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ilə fəaliyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekomunikasiya və mobil rəsəd sahəsinin aparıcı şirkətlərindən birincə qəbul edilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyətla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

Xaçmaz sakinini bıçaqlayan şəxs saxlanılıb


Xəzər Rayon Mərkəzi Xəstəxanasına getiriləmisi barədə rayon polis şöbəsinə (RPŞ) məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZERTAC-ın bölgə müxbirinə verilən məlumatda göre, hadisəni töötəmkədə şübhəli bilinən Köhnə Xudat kənd sakini 27 yaşlı Mehərət Qafarov polis eməkdaşlarının keçirdikləri təxiresalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qısa zamanda saxlanılıb.

Əvvəller de məhəkum olunan M.Qafarov dindirilərən töötədiyi əməli etiraf edib, E.Qasimova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yedirdiyini bildirib. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırılmalar aparılır.

Bakıda oğurluqda şübhəli bilinən üç yeniyetmə yaxalanıb

Paytaxtda oğurluqla məşğul olan şəxslər saxlanılırlar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, paytaxt sahiləri N.Hüseynzadənin və E.Bağirovun pulunu, mobil telefonunu və aksesuarlarını oğurlamaqdə şübhəli bilinən Bakı şəhər sakini olan iki yeniyetmə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi eməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinin eməkdaşları Bine qəsəbəsi ərazisində qəsəbə sakini S.Hacıyevin "VAZ-2105" markalı avtomobilində 200 manat və sənəd olan pulqabısını oğurlamaqdə şübhəli bilinən bir yeniyetmə yaxalanıblar. İyunun 27-də paytaxt sakini olan bir qadının çantasından 438 manat oğurlamaqdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəller məhəkum olmuş T.Bədəlova isə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi eməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Faktlərlə bağlı araşdırılmalar aparılır.



Nikol Paşinyan qas düzəltdiyi yerdə göz çıxarır

Ermənistanın baş naziri, faktiki olaraq, Qarabağ danışıqlarını Rusyanın öhdəliyinə buraxmaqla özünü siğortalamaq istəyir

Yenə də Ermənistanın baş naziri küçə “demokrati” Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı sərsəm fikirlər səsləndirib. Deyib ki, Ermənistan Qarabağdan birdəfəlik imtina etdi. Yenə ikibaşlı oyun. Bir yandan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirən Nikol Paşinyan, digər tərəfdən Ermənistan qoşunlarını işgal etdiyi ərazilərdən çıxmayaçğını bəyan edir.

Təbii ki, Qarabağ nizamlanmasının ilk şərti Ermənistanın işgal etdiyi 5 rayonlardan - Ağdam, Füzuli, Cəbrayıllı, Zəngilan və Qubadlıdan çıxarılmışdır. Bu, Ermənistana həm ATƏT-in Minsk Qrupunun qərbi həmsədrleri tərəfindən, həm də forpostu olduğu Rusiya tərəfindən tövsiyə edilir, yəni həm Madrid prinsipləri, həm də Lavrov planı buju tələb edir. Paşinyan bununla bağlı danışıqlardan imtina etməklə, həm də Qarabağ həllindən imtina edir.

Belə görünür ki, keçmiş şefi Levon Ter-Petrosyanla keçirdiyi görüş belə Nikol Paşinyana təsir etməyib. O, Levon Ter-Petrosyanın dediklərində yeni bir şey olmadığını iddia edib. Əslində, Levon Ter-Petrosyan və Serj Sarkisyan Dağılıq Qarabağ etrafındaki 5 rayonun Azərbaycana qaytarılmasını regionda sülh üçün vacib sayılar ve Nikol Paşinyan onları bu mövqelərinə görə tənqid edib. Belə çıxır ki, o, fikrini dəyişməyib.

Daha dəqiq desək, görünür, Paşinyan yene öz sərsəm oyunundan əl çəkmək istəmir, deməli, hələ ki, heç bir sənədə qol çəkməyəcək.

Rusiya da Ermənistani Qarabağda ən ince yerindən vuracaq

Bəli, başqa yol da yoxdur. Çünkü Paşinyan hələ də anlamır ki, Rusiya da onun bugün kimi ikiüzlü “siyasetinin” dəfələrlə şahidi olub. Çünkü bunun mümkün olmadığını hamı bilir. Geosiyasi məqam ondan ibarətdir ki, Vladislav Şuriqin, faktiki olaraq, bəyan edir ki, Dağılıq Qarabağ Rusyanın ciddi yardım ilə zəbt edilib və əger Moskva çəkilsə, həmin erazini Azərbaycan sürətə azad edə bilər. Bu da, ermənilərin hərbi güc ilə bağlı mifə zərbə olmaqla yanaşı, onu da ifadə edir ki, Moskva mövqeyini dəyişə bilər. Dolayısı ilə Ermənistən son dərəcə çətin vəziyyətə düşmüş olur. O, ne Rusiyaya qarşı çıxa, ne də geosiyasi olaraq Qarabağ yaxınlaşa bilər. Moskva buna qətiyyət imkan verməz. Kreml istənilən zaman ermənilərin ipini istədiyi qədər çəkmək iqtidarındadır.

Onda bəs Ermənistən bu cür addimalarının ne kimi geosiyasi nəticələri ola bilər? Rəsmi İrəvan regionda vəziyyəti mürəkkəbləşdirir, qeyri-müəyyənliyi artırır. Səbəbi də odur ki, özünün illərdə işlətdiyi cinayətləri ört-basdır etsin. Daha doğrusu, məqsəd real mənzərəni təhrif edərək, diqqəti əsas təhlükə ocağından yaxındırmaqdır.

Guya Ermənistən həmişə təcavüz qurbanı olub. Əvvəlcə Azərbaycan və Türkiye ona “hücum edib”, ancaq “güclü Ermənistən ordusu” qalib gelib. Sonra isə, Rusiya xüsusi xidmət orqanları “erməni demokratiyasına” zərbə vurub. Lakin Qərbin bir sira



təşkilatları təcavüzkar, antidemokratik, vassal, forpost Ermənistənən obrazını yaxşı bilirlər.

Elə bu günlərdə Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağ danışıqlarını Rusyanın öhdəliyinə buraxıb. Jurnalistlər danışıqlardan imtinanın Azərbaycana mühərbi hüquq vermek olduğunu xatırlatırdıqda, Ermənistənən baş naziri deyib: “Rusiya supergüt kimi bizim regionda mühəribəyə yol verməmək üçün imkanlara malikdir. Mən inanmaq istəmirəm ki, Ermənistən strateji müttəfiqi Rusiya öz riçaqlarından istifadə edib, mühərbiyi dayandarmayacaq. Mən inanmırıam ki, Rusiya mühəribənin başlamasına imkan verecek və Azərbaycanı dayandırmaq üçün riçaqlarından istifadə etməyəcək”.

Bu açıqlama, nəinki Ermənistən, hətta Rusiya mətbuatında belə heyrətlə qarşılınlı. Rusyanın “Lenta.ru” portalı mətbuat konfrasına həsr etdiyi məqaləsini “Ermənistən Qarabağ münaqişəsinin həlli üzrə məsuliyyəti Rusiyaya ötürdü” başlığı altında verib. Yəni məsuliyyət daşıyan dövlət hüquqa da malik olur. Bu, Zori Balayanın, bir neçə il önce, Vladimir Putinə yazdıığı məktuba bənzəyir. Onda Balayan Rusiyaya təklif etdi ki, “Gülüstən” sülh müqaviləsinə əsaslanıb, Qarabağı özünə götürsün. Bu, erməni millətçilərinin sərt reaksiyasına səbəb olmuşdu. Onlar iddia edirdilər ki, Qarabağ Ermənistənən ayrılmaz parçasıdır. Amma göründüyü kimi, indi eyni sözü Nikol da deyir.

Açıq-aydın görünür ki, Paşinyan qorxduğuunu etiraf edir: “Azərbaycan mühərbiyə hazırlaşır, biz savaş istəmirik”.

Ermənilər yeni bir təlaş içinde

Hər gün bir təlaş içinde çabalayan ermənilər yeni bir təlaşa düşüblər. Ermənis-

tan Azərbaycan tərəfinin hər dəfə keçirdiyi hərbi təlimlərdən sonra daha böyük təsviş keçirirlər. Belə ki, çətin siyasi gərginlik içində olan Ermənistən iyun ayının 7-11-də Naxçıvanda keçirilən Azərbaycan-Türkənia birgə hərbi təlimləri işgalçı ölkənin yenidən təlaş keçirməsinə səbəb olub. Çünkü Azərbaycan bütün sahələrde inkişaf etdiyə, Ermənistən narahat olur və böhtanlar yağdırmağa girişir. O cümlədən də, orдумuz hərbi gücünü nümayiş etdirəndə, erməni tərəfi təlaş keçirir. Bu, “Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinin fonunda daha aydın özünü bürüzə verir. Təlimlərdə iki qardaş ölkənin hərbçiləri koordinasiyalı, peşə-

dən hələ də gələ bilmir. Ən maraqlı məqam isə, ermənilərin C.Boltonun həm İsrail, həm Türkiyənin maraqlarını müdafiə edən siyasetçi-diplomat obrazı yaratmalarıdır. C.Bolton “hər yerdə İsrailin maraqlarını müdafiə edir”, həm də Türkiyəni “ABŞ-in en etibarlı müttəfiqi” sayır, deyirlər. Sonra belə göstərilir ki, C.Bolton şəxşən istərdi ki, Cənubi Qafqaz tamamilə Türkiyə-Azərbaycan cütlüyünün aparıcılığı ilə idarə edilsin, regionun digər dövlətləri bu iki türk dövlətinin ritmine uyğun təkamül yolu seçsinlər. Təbii ki, belə olan halda, İran və Rusiya arxa plana atılır.

Bir də, ermənilər yaxşı bilirlər ki, C.Bolton ABŞ kimi qüdretli bir dövlətin rəsmisi olaraq, ciddi planlar qura bilər. Lakin şübhə yoxdur ki, C.Bolton hər şeydən önce, Amerikanın maraqları üçün çalışır. Digər məqamlar ikinci dərəcəlidir və tam olaraq, bu faktordan asılıdır. Bunu hər kəs bilir.

Azərbaycan Prezidenti: “Dağılıq Qarabağ münaqişəsinin həllində ABŞ-in ardıcıl və qətiyyətli mövqeyinə böyük ümidiylər başlayırıq”

“Bütün bunlara yanaşı, Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılışlığı ən ağır problem olaraq qalmadı”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda vurgulayıb: “Ermənistənən ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində, əzəli Azərbaycan torpaqları olan Dağılıq Qarabağ və ətrafindəki 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüştür. Münaqişə beynəlxalq hüququn norma və principlərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən, ölkəmizə qarşı bütövülüyə çərçivəsində, sülh yolu ilə və edaletli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk Qrupunun həmsətri kimi, ABŞ-in ardıcıl və qətiyyətli mövqeyinə və şəxşən Sizin, Cənab Prezident, səylərinizə böyük ümidiylə başlayırıq”.

Göründüyü kimi, Azərbaycan isə Prezident İlham Əliyevin apardığı uğurlu siyaset nəticəsində, inkişaf edən səmərəli iqtisadiyyata və vətəndaş birliliyinə malikdir: “Üç il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağılıq Qarabağ problemini hərbi yolla da həll etmək güclündədir. Bu baxımdan, Paşinyan Azərbaycanın işğal edilmiş torpaqlarında gözü olan naqışların əl-ayağını kəsməyə çalışır.

Con Bolton Ermənistənə qarşı

Erməni ekspertləri Con Boltonu qatı antiirançı və Türkiye tərəfdarı kimi təqdim edir. Hesab edir ki, C.Bolton Cənubi Qafqazda, əsas geosiyasi güc kimi, Türkiyə-Azərbaycan cütlüyünü görür. Bu gücdən istifadə edərək, Vaşington İran'a qarşı daha sərt mövqə tuta bilər. Eyni zamanda, Amerikanın Ermənistənən istədiyi İranla sərhədlərin bağlanmasıdır. Güclü Azərbaycan və güclü Türkiyə Ermənistənən qəbul etməlidir. Çünkü İrəvanın başqa yolu yoxdur. Əgər bunu qəbul etməsə, Dağılıq Qarabağdan Ermənistən dərhal çıxmaqlı olacaq və hətta Ermənistən özü, bir dövlət olaraq, mövcud olmaya da bilər. Bunlardan başqa, Nikol Paşinyan Qarabağ klanını məhv etməli və reallığı erməni cəmiyyətinə anlatmalıdır. Lakin N.Paşinyan bunun öhdəsin-

Göründüyü kimi, siyasi iştirakəti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdənənəsi olan Paşinyanın nala-mixa vurması ölkədə hansıa yenilik və etmir. Əksinə, ermənilər daha aydın görülərlər ki, onların rifikasi, ümumiyyətlə, xalq olaraq, varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayıana, işğal faktına son qoyulmayıana qədər Azərbaycan Ermənistənən, dövlət olaraq, cöküşünü davam etdirəcək.

6 iyul 2019-cu il

“VIP”-AMİP davası büyüyor

Məsələ 14 il əvvəl yazılmış məktub üstündədir

Bir neçə gündür ki, “VIP” və AMİP arasında savaş davam etməkdədir. Səbab isə, AMİP-in lideri Etibar Məmmədovun, illər öncə, Əli Əliyevlə baş vermiş qarşışdırmasıdır. Məhz 2005-ci ildə, sözügedən qarşışdırma nəticəsində Ə.Əliyev və tərəfdarları AMİP-dən səslə-küylü istəfa verib, “VIP”-i təsis etmişdi.

Ancaq bu günlərdə davanın əsas səbəbi məlum olub. Daha dəqiq desək, məsələ E.Məmmədovun Ə.Əliyevin keçmiş həyat yoldaşı tərəfindən yazdığı məktubunu mediada ixtimaileşdirməsidir. Beləliklə, “VIP” sədrinin AMİP lideri ilə 2005-ci ildə yaşadığı ixtilafları bir daha gündəmə getirməsindən sonra başlayan qarşışdırma getdikcə şiddetlənməyə başlayıb. Hətta partiya təmsilcilerinin sosial şəbəkələrdə və mətbətədə bir-birlərini ən aşağılayıcı tonda təhqir etmə halları da müşahidə olunur.

Samirə Mirzəyeva 14 il əvvəl Etibar Məmmədova yazdığı məktubunda Əli Əliyevi təhqir edib, onu vicdansızlıqda və digər məsələlərdə suçlayıbmış

Bu arada, Ə.Əliyevin keçmiş həyat yoldaşı Samirə Mirzəyeva da qalmaqallara qoşularaq, E.Məmmədova qarşı ağır ittihamlar irəli sürüb, onu müxənnət və s. tipli ifadələ-



ri ilə hədəfə alıb. Daha doğrusu, S.Mirzəyeva məktub yazaraq, fikirlərini orada ifadə edib. Həmin məktubdan bəzi sətirləri diqqətə çatdırırıq. Lakin mövzuya keçməmiş, onu da xatırladırıq ki, S.Mirzəyeva 14 il əvvəl E.Məmmədova yazdığını məktubunda Ə.Əliyevi təhqir edib, onu vicdansızlıqla və digər məsələlərdə suçlayıb.

“Mən, Mirzəyeva Samirə Kərim qızı yazaraq bildirirəm ki, 2005-ci ildə yazdığım məktubun 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddetlə pisləyir və qinayırıam. AMİP liderinin bu hərəkətini əlaqa və adət-ənənələrimizə zidd hesab edirəm” deyə yazdığını məktubunda qeyd olunur ki, keçmiş həyat yoldaşı Ə.Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcud deyil: “Bu illər ərzində bizim problemlərimiz onun tərəfində həll edilib. E.Məmmədov, kim sizə haqq verib ki, mənim və ailəmin adıyla

siyasi alver edəsiniz? Bəlkə Ə.Əliyevin siyasi nüfuzuna, intellektine və apardığı mübarizəyə qısqanlıq edirsiniz?”

AMİP liderinin siyasi sehnədə hələ də yer tapa bilməməsinə də toxunan S.Mirzəyeva, daha sonra yazar ki, belə səviyyəsiz mübarizə aparılmaz: “Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi argumentlər qoyun ortaya, cəmiyyət də aranızdakı fərqə qiymət versin...”

“Mübarizəni şərflə apararlar, daha sizin kimi yox”

E.Məmmədovu müxənnət adlandıran Ə.Əliyevin sabiq həyat yoldaşı qarşı tərəfi şərfsizlikdə də günahlandırıb: “Mübarizəni şərflə apararlar, daha sizin kimi yox. Cürətiniz varsa, onun qarşısına siyasetçi kimi çıxın. Sizi mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, ele siz Əli Əliyevə deyil, mənə cavab vermək səviyyəsindəsiniz”.

O, 14 il əvvəl yazdığını məktubdakı fikirlərindən imtina etdiyini də yazıb: “Mən əvvəl yazdığım bütün fikirlərimdən imtina edirəm... Sonda isə, sizə müraciət edirəm, Etibar Məmmədov! Bilməyiniz üçün yazıram ki, 14 il əvvəl yazdığım məktubdan mənim fikrimi öyrənmədən sui-istifadəniz, ən azından tərbiyədən uzaq hərkətdir! Bir də mənim, ailəmin adından da-

nışib, tərbiyəsizlik etsəniz, cavabınızı ən sərt şəkildə özüm verəcəyəm”.

Əli Əliyevdən Etibar Məmmədova mesaj: “O, siyasetə gelərsə, cavabını verəcəm”

Qeyd edək ki, Ə.Əliyev də öz açıqlamasında keçmiş həyat yoldaşının məktubundan danışır: “Söz təkrarlayan adam deyiləm. Bir dəfə demişəm, yenə deyirəm, o, siyasetə gelərsə, cavabını verəcəm. Hələ ki, kölgədə oturub, siyasi palitradə mövqeyi bəlli deyil. Nə iqtidar kimi iqtidar, nə də müxalifet kimi müxalifətdir. Bu barədə geniş danişmayacam, danişmaq niyyətim də yoxdur. Sonuncu məktub əks tərəfin iddialarına cavabdır. Hesab edirəm ki, bu kifayət edir. Azərbaycan xalqının adət-ənənəsi var. İstənilən Azərbaycan vətəndaşının, qadın və kişi olmasından asılı olmayaq, belə məsələlərin gündəmə gətirilməsinə birmənalı cavabı var. Əger bu cavabın nə olduğunu bilmək istəyənlər varsa, məktub altında yazılın rəylərə baxsınlar. Düşünürəm ki, bu, Azərbaycan xalqının bu məsələdə ictimai rəyidir”.

Ə.Əliyev keçmiş həyat yoldaşının 14 il öncə, E.Məmmədova yazdığını məktubdan xəbərdar olduğunu da deyir: “Təxminən biliirdim ki, belə bir məktub var. İstənilən halda, bu məktubu üzə çıxarmaq etik baxımdan düzgün deyil. Kiminsə adından məktub yaxanda, ən azından, həmin şəxsin rəyini öyrənmək lazımdır. Bu rəyi də sonuncu məktubu ilə keçmiş həyat yoldaşım yayıb. Bundan artıq nəsə deməyə ehtiyac yoxdur”.

Beləliklə, vəziyyətin gərginliyi göz önündədir və AMİP tərəfinin, xüsusilə, E.Məmmədovun tərəfdarlarının daha aqressiv şəkildə cavab verəcəklərini gözləmək olar.

Rövşən RƏSULOV

Əli Kərimli pozucu əməllərinin cavabını alacaq

Müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin böyük əksəriyyətinin xarici anti-Azərbaycan qüvvələrlə iş birliyində olması faktıdır. Artıq bu faktı xaricə satılan Əli Kərimlinin, Arif Hacılinin, Cəmil Həsənlinin ətrafında olan funksionerlər də etiraf edirlər. Söhbət etdiyimiz müsahiblərimiz də bizimlə söhbətlərində AXCP, Müsavat və sədrlərinin xarici maraqlı dairələrin ələltülləri olduğunu bildirdilər.



“Azadlıq Hərəkatçılar

Birliyi”nın sədri Təhmasib

Novruzov: “Əli Kərimlinin

xarici ölkələrdən pul dilənməsi yeni

məlumat deyil”

- AXCP sədri Əli Kərimlinin xarici ölkələrdən pul dilənməsi yeni məlumat deyil. Bundan əvvəl də, o, müxtəlif fondlardan və maraqlı dairələrdən pul əldə edib. Bu, faktdır ki, Azərbaycan demokratik ölkədir və demokratik cəmiyyətdə siyasi partiyaların hakimiyət uğrunda mübarizə aparması da, təbii prosesdir. Lakin bu mübarizə sivil qaydada, qanunlar çərçivəsində, milli və dövlətçilik maraqlarına nəzərə alınmaqla aparılmalıdır. Unutmaq lazımlı ki, demokratianın əsas prinsiplərindən biri, məhz qanunların alılığını tanımaq, ona hörmət etmək, qanuna zidd hər hansı fəaliyyətdən imtina etməkdən ibarətdir. Nə yazıqlar ki, Ə.Kərimli və onun kimi bəzi müxalifət qurumları addımbaşı qanunlara, eləcə də, milli və dövlətçilik maraqlarına zidd fəaliyyətləri ilə gündəmə gəlirlər. Bu, birmənalı olaraq, yolverilmezdir. Əger hakimiyət uğrunda mübarizə aparsa, buyur, Azərbaycanın daha yaxşı idare olunması, xalqın güzəranının daha da yaxşılaşdırılması, dövlətin imicinin beynəlxalq aləmdə daha da irəli aparılması və digər məsələlər-

lə bağlı proqramlarını qoy ortaya, onun reallığına və indiki hakimiyətin siyasetindən daha irəlidə olduğuna cəmiyyəti inandır, cəmiyyət də, xalq da səni dəstəkəsin və səs verib, sənə etimad göstərsin. Hakimiyət uğrunda mübarizənin sivil yolu, məhz belə olmalıdır. Ancaq bunlar sivil yolu bir kenara qoyub, xaricdəki anti-Azərbaycan qüvvələrdən maliyyə və siyasi dəstək almağa, bu yolla iqtidara gelməye ümidi bəsleyirler. Bəlkə də iyirmi-iyirmi beş il əvvəl bu vəsitiyələr onların dadına çata bilərdi. Ancaq indiki Azərbaycan vətəndəsi kifayət qədər yetkinlişib, həm də ölkədə gedən prosesləri izləyə, onu saf-çürük edə bilir və kimin iqtidarda olmasına da gərəkli qərarını verir. Xaricdən dəstək almaq, xüsusi, Azərbaycan qanunlarına zidd olaraq, qanunsuz yolla maliyyə əldə etmək, həmin maliyyə vəsaitindən istifadə edib, ölkədə qarşısırma yaratmaq istəyi, birbaşa milli dövlətçiliyə və xalqın geləcəyinə yönəldilmiş fəaliyyətdir ki, bunun da, Azərbaycan Respublikasının Cinyət Məcəlləsində konkret cəzası nəzərdə tutulmuşdur. Bir vətəndaş olaraq, hesab edirəm ki, xarici dövlətər, bezi beynəlxalq qurumların yaradacaqları hay-küyə, ajotaja baxmayaraq, ölkə qanunları qətiyyətlə tətbiq olunmalıdır. Əks-teqdirdə, bu cür fəaliyyət genişlənə bilər ki, bu da ölkəmizin gələcəyinə yaxşı nəsə vəd etmir.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov: “Müxalifət partiya sədrlərinin işi ancaq diləncilik etməkdir”

- Bu gün özünü müxalif lideri sayan, əslinde, virtual ünsürlər olan bu məxluqlar tez-tez öz aralarında dava edirlər. Əli Kərimli, Arif Hacılı və digərləri şər, böhtan və söyüş variantlarından istifadə edərək, sosial şəbəkələrdə özlərinə dəstək qazanmağa çalışırlar. Sonrada başlayırlar xaricdə yaşayan azərbaycanlılardan pul dilənməyə və pul əldə etdikcə, başlayırlar özlərini lider hiss etməyə. Bir anlıq hiss edəndə ki, boş-boş danişmaqdan başqa heç nəyə qadir deyillər, xalq bunları heçə sayır, o zaman başlayırlar, bir-biri ilə savaşmağa. Beləcə, uğursuzluqların səbəbkəni kimi, digərlərini günahlandırırlar. Bunların arasında olan davaların digər səbəbləri də, maliyyə davalarıdır. Amma əsas səbəblərdən də biri, “Don Kixot” olaraq bir-biriləri ilə, yəni “yel dəyirmanları” ilə döyüşməkdir. Müxalif dəsərgəsini təmsil edən şəxslərin ölkəmizdə nə isə xoşagelməz vəziyyət yaratmaq istəyirler. Amma dediyim kimi, nə xarici qüvvələrin, nə də ki, müxalifətin bu istəyi heç vaxt baş tutmayacaqdır. Həm də, bu şəxsləri siyasetçi adlandırmaq olmaz, əslinde, onlar bazar təfəkkürlü və düşünceli insanlardır. Azəciq vicdanları varsa, siyasetdən gedib, xeyrli bir peşə fəaliyyəti ilə məşğul olardılar.



Tərəfindən onların heç bir siyasi dəstəyi yoxdur. Sadəcə olaraq, adları çəkilən bu şəxslər bəzi xarici qüvvələr tərəfindən maliyyələşir və bu maliyyələşmənin qarşılığında da ölkəmizdə nə isə xoşagelməz vəziyyət yaratmaq istəyirler. Amma dediyim kimi, nə xarici qüvvələrin, nə də ki, müxalifətin bu istəyi heç vaxt baş tutmayacaqdır. Həm də, bu şəxsləri siyasetçi adlandırmaq olmaz, əslinde, onlar bazar təfəkkürlü və düşünceli insanlardır. Azəciq vicdanları varsa, siyasetdən gedib, xeyrli bir peşə fəaliyyəti ilə məşğul olardılar.

GÜLYANƏ

Azərbaycanda erkən evlilik məsələsi mövcud olsa da, bu, bir çox ölkələrlə müqayisədə cüzi xarakter daşıyır. Ümumiyətə, postsovət məkanında bu məsələ təqribən Şərqi Avropa ölkələrinin səviyyəsi ilə üst-üstə düşür. Erkən evlilik səviyyəsi, MDB və Mərkəzi-Şərqi Avropa ölkələrində (MŞA) 1% təşkil edir. Çünkü vaxtilə postsovət və postsosialist ölkələrində yayılan sosializm ideologiyası erkən evliliyi feodalizm qalığı kimi təqib etmiş və ona qarşı mübarizə aparmış, modernlaşmaya istiqamətində bir çox irəliləyişlər əldə etmişdir. Azərbaycan bir postsovət ölkəsi kimi, modernlaşmaya və gender bərabərliyi istiqamətində xeyli irəliləsə də, əyalətlərin bəzi konservativ ailələrində qalan feodal stereotiplərdən tamamilə qurtula bilməmişdir. SSRİ-nin süqutu, bu stereotiplərin fəallaşmasına müyyən qədər şərait yaratmışdır.

Statistik araşdırımlar göstərir ki, Azərbaycanda nikaha daxil olanların orta yaşı həddi qızlar arasında 23-24, oğlanlar arasında isə 27-28-dir. Birinci nikaha daxil olanların orta yaşı həddi qızlar arasında 22-23, oğlanlar arasında isə 26-27-dir. 1989-2015-ci illər arasında müşahidə olunan dinamika göstərir ki, nikaha daxil olmaq üçün orta yaşı həddi həm oğlanlar, həm də qızlar arasında tədricən artır (teqrübə 2 yaş). Bu dinamikanın artan xətt üzrə irəlileməsi, perspektivdə əhalinin təbii artım problemlərinin yaranmasına səbəb ola bilər.

Rauf Məmmədov yazır: "Evlilik yaşının qızlar üçün 18 yaşadək olması nə qədər zərərlidirsə, onun 24-25 yaşın üzerine çıxması dinamikası da təhlükəlidir. Çünkü tibbi araşdırımlar sübut edir ki, qadınların ana olmaq riski də tədricən cavanlaşır. Artıq 35 yaşdan sonra qadınların hamiləlik dövrü və uşaqlıq dönyaya getirmək riskləri artır.

Azərbaycanda evlilik yaşının gecikməsi, cəmiyyətdə gender bərabərliyi səviyyəsinin artması ilə bağlıdır. Qadınların eməyinə sosial tələbat səviyyəsinin yüksəlməsi, onların əre getməkdən daha çox, karyera əldə etməsinə şərait yaratır. Yaxud ailla quran müasir gencələr arasında uşaq dünyaya getirməyi bir müddət təxire salmaqla

kən evliliklərin qeydiyyatı aparılır və mütəmadi olaraq, nəzarətdə saxlanılır və belə nikahın qeydə alındığı ailələrə daha çox xüsusi şərtlər daxilində dəstək göstərilir. O bildirir ki, "2012-ci ilə qədər Azərbaycanda 2.500-3.000 cəvərində erkən nikah faktı olub. Bunun nəticəsində, 3.500-4.000 uşaq doğulub. 2012-ci ildən 2017-ci ilədək Azərbaycanda erkən nikahların sayı 400-500 cəvərəna çatıb. Erkən nikahda doğulan uşaqların sayı isə, 40% azalaraq, 2 minə çatıb." Son 16 ildə Azərbaycanda, əsasən, 15-17 yaş arasında 50.976 erkən evlilik olmuşdur.

Diaqramdan göründüyü kimi, 15-17 yaş həddində olan erkən evlilik halları 1995-1996-ci illərdə sürətə 2000-dən 3000-ə yüksəlmiş və sonra 2000-ci ilədək azalan xətt üzrə davam etmişdir. Lakin 2001-ci ildən yenidən yüksələn xətt üzrə inkişaf edərək, 3500-ə çatmışdır. 2003-cü ildə 56.091 qadın rəsmən evli olub, onlardan 2.556 (4,6%) 18 yaşdan aşağı idi. 2005-ci ildə bu rəqəmlər, müvafiq olaraq, 71.643 və 4.016 (5,6%), 2009-cu ildə isə, 78.072 və müvafiq olaraq 5.380 (6,9%) olmuşdur. Konkret statistik rəqəmər aşağıdakı kimidir.

Azərbaycanda son 16 ildə 50.976 erkən evlilikdən 21,5 minə yaxın uşaq doğulub. Altı ildə (2010-2015) 15-17 yaşlı analar tə-

yaşı nə qədər çoxdursa, qadınların ailədə səlahiyyətləri bir o qədər azdır.

Tovuz, Gəncə, Ağstafa və Qazax erkən evliliklərin ən az qeydə alındığı bölgələrdir. Lakin Quba, Bakı-Abşeron və Lənkəran bölgələrində erkən evliliyə pozitiv münasibət bəsləyenlər çoxluq təşkil edirlər. Əhali arasında erkən evliliyə pozitiv münasibət daha çox üstünlük təşkil edir (55% - 59%).

R.Məmmədov yazır: "Əhali arasında erkən evliliyə pozitiv münasibət bəsləyenlərin sayı neqativ münasibət bəsləyenlərin sayından təqrübə üç dəfə, neytral münasibət bəsləyenlərin sayından isə, təqrübə iki dəfə çoxdur. Bu tendensiya, əhali arasında erkən evliliyə meyilin, potensial olaraq, yüksək olduğunu göstərir. Əger bunun qarşısı qanunlara alınmasa və bu sahədə boşluq yaransa, erkən evliliyə səviyyəsi sürətlə artar. Çünkü yalnız 5 nəfərdən 1-i erkən evliliyə neqativ münasibət bəsləyir. Lakin erkən evliliyə münasibət səviyyəsi bölgələrə görə dəyişir. Araşdırılan bölgələr arasında erkən evliliyə ən çox neqativ münasibət Ağstafada (67%), ən az isə, Quba (13%) və Bakı-Abşeron bölgələrində (14%) müşahidə olunur.

Qızlarını erkən evliliyə vadar edən valideynlərin motivasiyalarını bir qismi öz qərarlarını ailənin



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Azərbaycanda erkən evliliyin müasir vəziyyəti

bağlı müyyən təsəvvürler formalaşdırır. Bu, individualizm dəyərlərinin tədricən cəmiyyətdə özüne yer tapması ilə bağlıdır. Bəzi müasir ailələr uşaqların, özlərinin şəxsi həyatlarını yaşamalarına maneçilik töredəcəyini əsas götürərək, valideyn olmaq məsuliyyətini bir müddət təxirə salır, yaxud onu nənə və babaların məsuliyyətinə həvalə edirler. Bu tendensiya, bu gün olmasa da, gələcəkdə cəmiyyət üçün təbii artım problemlərinin yanmasına şərait yarada bilər. Bu na görə də, evlilik yaşının artmasına səbəb olan tendensiyaların indidən qarşısının alınması istiqamətində fikirleşmək lazımdır. Xüsusilə, gənc ailələrin sosial evlərde mənzil almaları şərtlərini asanlaşdırmaq və onların eməyindən daha semərəli şəkildə faydalamaqla, cəmiyyəti gencəsdirmək məqsədəyəgündür."

Azərbaycanda erkən evlilik və digər gender problemləri AQUPDK, ölkədə fəaliyyət göstərən QHT-lər, AMEA-nın Fəlsəfə İnstитutu, beynəlxalq təşkilatlar (UNICEF) və digər qurumlar tərəfindən araşdırılır. AQUPDK-nin əməkdaşı Elgün Səfərov bildirir ki, yerli icra hakimiyyəti orqanlarının məsiət zorakılığı ilə əlaqəli monitörinq komissiyaları tərəfindən er-

refindən doğulan uşaqların statistikası illərə görə belədir: 2010-4103; 2011-4392; 2012-3236; 2013-2855; 2014-3296; 2015-2895.

R.Məmmədovun göstərdiyi kimi, 1999-cu ildən erkən evliliyin sayı 2012-ci ilədək artan dinamika üzrə inkişaf etmişdir. 2012-ci ildən bu dinamika kəskin şəkildə aşağı düşmüşdür. Bunu, hüquq-mühafizə orqanlarının bölgələrdə qanun çərçivəsində apardığı cəza tədbirləri ilə də əlaqələndirmək olar. Azərbaycanda 2012-ci ildən başlayaraq, bununla bağlı hüquq-mühafizə orqanları ciddi tədbirlər görmüşlər. 2015-ci ildə erkən evlilik hallarına görə, 52 cinayət işi açılmışdır. Bu cür təbdirlərin heyata keçirilmesi öz səmərəsini verir. Lakin, bununla yanaşı, AQUPDK və yerli dövlət layihələri çərçivəsində maarifçilik tədbirləri de həyata keçirilir.

Azərbaycanda erkən evlilik hallarının araşdırılması göstərir ki, bu evliliklərdə qızların orta yaşı 16,1, ərlərinin orta yaşı isə 24,4 (ərin yaşı 16 ilə 32 arasında) təşkil edir. Deməli, erkən evliliyə daxil olanların orta yaşı fərqi 8,3 idir. Bu evliliklərdə ər-arvad arasındaki yaş fərqi 9 ildən çox olanlar 34%, 5 ildən çox olmayanlar isə, 18% təşkil edir. Ərlərin

iqtisadi vəziyyəti (7%), qızın öz seçimi (19%), adət-ənənələr (29%), qızının xoş gələcəyini istəməsi ilə (45%) bağlayırlar.

Qızını erkən evliliyə vadar edən valideynlərin 45%-i, bunu, qızının xoş gələcəyini istəməsi ilə bağlayır. Lakin bu motivasiyanın heç bir məntiqi əsası yoxdur. Qızların tez əre getməsi, onların xoş gələcəyini təmin etmir. Əger onlar, qızlarını tez ana olmaqla xoşbəxt olacaqlarını düşünürsə, yanılır. Çünkü bu evlilik qızların fiziki, psixoloji və gələcək taleyi üçün böyük təhlükəli fikirər yaradır."

Erkən evliliyə məcbur edilən qızların 23%-i öz istekləri ilə evləndiklərini bildiriblər. Qalan 77%-nin öz razılıqları olmadan bu evliliyə cəlb olunduqları məlum olur. Deməli, valideynlər, xüsusilə, atalar qızları erkən evliliyə vadar edirlər (53,5%).

Qərar qəbulətə prosesində atalar (53,5%) nisbətən, anaların az iştirak etmələri (7%) patriarxal ənənələrin güclü olduğunu göstərir. Araşdırımlar göstərir ki, qadınlar qərarvermə prosesində rolü yaşının artması ilə artır. Yəni qadınlar ailədə 40-45 yaşından sonra kişilərlə bərabər qərarvermə imkanlarına malik olurlar. Adətən, bu yaşda olan qadınların övladları ev-

lilik yaşında olur (diaqram 2.13).

Ancaq anaların erkən evlilik məsələsində qərarvermə səviyyəsi (7%) ataların qərarvermə səviyyəsindən (53,5%) bir neçə dəfə aşağıdır. Erkən evliliy məsələsində qərar vermedə iştirak edən valideynlərin təhsil səviyyəsinə diqqət yetirəndə, görürük ki, onlar arasında ali təhsilli ata (20%) və analar (6,7%) azlıq təşkil edirlər. Bu valideynlərin əksəriyyəti nata-mam orta və ibtidai təhsil səviyyəsində olan insanlardır. Maraqlıdır ki, onlar arasında ali təhsilli insanlar da vardır."

Qızların 19%-i öz istekləri ilə erkən əre getdiklərini bildirirlər

Azyaşlı qızların könüllü surətə əre getmə istədiyini iddia etmək yanlışdır. Çünkü bu evlilik onların fitrətinə ziddir. Ancaq araşdırımlar göstərir ki, bəzən bu cür evliliklərin eksəriyyəti qızların qəçirilməsi ilə nəticələnir. Qaçırlan qızların 13%-i öz razılıqları, 6%-i isə razılıqları olmadan baş tutur. Qaçırlan qızların 13%-nin öz razılıqları ilə erkən əre getmələri, əslində, onların məcburiyyət qarşısında qaldıqlarını göstərir. Bütün dünyada olduğu kimi,

Azərbaycanda da erkən evlilik halları yoxsun və təhsil səviyyəsi aşağı olan insanlar arasında daha geniş yayılır. Respondentlərin 7%-i erkən evliliy ailənin iqtisadi durumunun çətinliyi ilə əlaqələndirirlər. AQUPDK-nin məlumatına görə, erkən evlənən qızların valideynlərinin sosial tərkibi araşdırıllarkən, məlum olub ki, bu qızların 31,9%-nın atası kənd təsərrüfatı işçisi, 17%-i fəhlə, 10%-i nəqliyyat işçisidir. Qızların 53,7-nin anası evdar qadın, 18%-i kənd təsərrüfatı işçisidir. Həmin qızlarla evlənən kişilərin 21%-i kənd təsərrüfatı, 14%-i ticarət, 10%-i nəqliyyat sektorunda çalışır, 13%-i fəhlə, 7%-i isə işsizdir. Lakin erkən evliliklərə gedən qızların 37%-i oğlan evinin iqtisadi durumunun onun ailəsinin iqtisadi durumundan yaxşı olduğunu, 49%-i orta olduğunu, 14%-i isə pis olduğunu bildiribdir. Göründüyü kimi, erkən evlilikdə əsas motivasiya varlı oğluna əre getmək və xoşbəxt olmaq deyil, ümumiyyətə, valideynlərə yük olmaqdan qurtarmaq və ya ailədaxili dözlüməz durumdan baş götürüb qaćmaqdır.

**VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**



YAP Nizami rayon təşkilatının gəncləri humanitar aksiyada iştirak edib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı gənclər birliyinin üzvləri YAP-in təşəbbüsü ilə həyata keçirilən "Azərəminatlı ailələrə qayğı" aksiyasına qoşularaq rayon ərazisində yaşayan şəhid ailələrinə, əllillərə və tənhalara sovgat paylayıblar.

Aksiya çərçivəsində gənclər və partiya fəalları müvafiq kateqoriyadan olan ailələrlə görüşüb və onların vəziyyəti ilə maraqlanıblar.

Gənclər, eyni zamanda, tənha yaşayanların ev işlərində də köməklik ediblər və temizlik işləri görübür.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının gəncləri tez-tez bu cür xeyriyyə tədbirləri keçirir, diqqət və qayğıya ehtiyacı olan insanlarla görüşür, onların problemləri ilə maraqlanır və lazımı dəstək verirlər.

RƏFIQƏ



YAP Suraxani rayon təşkilatı gənclər birliyi "Azərəminatlı ailələrə qayğı" aksiyasına qoşulub

Dünen Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatı gənclər birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən "Azərəminatlı ailələrə qayğı" aksiyasına qoşularaq, rayon ərazisində yaşayan azərəminatlı ailələrə maddi və mənəvi yardım göstərmişlər.

Sosial layihə çərçivəsində gənclər rayonun müxtəlif qəsəbələrində yaşayan azərəminatlı ailələri müəyyənləşdirərək, onların evlərinə gedib, könüllü olaraq, topladıqları maliyyə hesabına yardım köçürümlər. YAP Suraxani rayon təşkilatının feal gəncləri evlərdə olarkən, ailələrlə səmimi ünsiyyət qurmuş və onların problemləri ilə maraqlanır və lazımı dəstək verirlər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatı, ənənəvi olaraq, tez-tez bu cür xeyriyyə tədbirləri keçirir, diqqət və qayğıya ehtiyacı olan insanlarla görüşür, onların problemləri ilə maraqlanır və lazımı dəstək verirlər.

Aksiya zamanı ailələrde olan bəzi uşaqlar nəzarətə götürülmüş, daha sonra rayon partiya təşkilatına dəvət olunmuş, onların tədris və asudə vaxtının səmərəli keçirilməsi üçün fikir mübadiləsi aparılmışdır. Nəticədə, qərara alınmışdır ki, seçilmiş bəzi uşaq və yeniyetmələr YAP Suraxani rayon təşkilatının hesabına müxtəlif kurs və dərnəklərə cəlb olunsunlar. Ailələr də, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev və aksiyada könüllü olaraq, iştirak edən gəncləre bu nəcib, humanist və insanperver addımlarına görə, öz minnətdarlıqlarını bildirmişlər.

Zümrüd BAYRAMOVA

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya
agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son sahifə

6 iyul

Ağdərənin işğalindan 26 il ötür

Ermənistən Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafindəki yeddi rayon Ermənistən tərəfindən işğal edilib, həmin ərazi-lərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qəçin və məcburi köçkü və ziyyətinə düşüb. Beynəlxalq birləşdirmə təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi



Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabərt qalası, Herabərt qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərter çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagız kəndində Yeqiş Arakel məbədi (XII əsr) və qədim körpülər daşıdlılib.

İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərter çayı vadisində Şərq çinarı meşəliy xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulqaz qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardi. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-in, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.

"AZƏRBAYCAN HƏC VAXT İŞĞALLA BARIŞMAYACAQ VƏ NƏYİN BAHASINA OLURSA-OLSUN, ÖZ DOĞMA TORPAQLARINA QAYIDACAQ VƏ ÖLKƏMİZİN ƏRAZİ BÜTÜVLÜYÜNÜ BƏRPA EDƏCƏK"

Göründüyü kimi, Ermənistən və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, öten 26 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməlləri həyata keçirir.

Azərbaycanın işğal altında olan torpaqlarının, azad edəcəyi gün yaxındır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həc vaxt işğalla barışmayaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayidacaq və ölkəmizin ərazi bütövlüyü bərpa edəcək.

Bu gün böyük güce malik olan Azərbaycan Ordu-su qarşında duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə güce malik nizami ordu işğal altındaki torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayraqımızı Qarabağda dalğalandırmağa qadıdır.

ZÜMRÜD BAYRAMOVA